

AZƏRBAYCAN RESPUBLİKASI ƏDLİYYƏ NAZİRLİYİ  
MƏHKƏMƏ EKSPERTİZASI MƏRKƏZİ  
AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI  
TERMINOLOGİYA KOMİSSİYASI

*Xidməti istifadə üçün*

*Nüsxə № \_\_\_\_\_*

**MƏHKƏMƏ-TRASOLOJİ  
EKSPERTİZASI ÜZRƏ  
AZƏRBAYCANCA-RUSCA  
SÖZLÜK**

**РУССКО-АЗЕРБАЙДЖАНСКИЙ  
СЛОВАРЬ  
ПО СУДЕБНО-ТРАСОЛОГИЧЕСКОЙ  
ЭКСПЕРТИЗЕ**

Azərbaycan Milli Elmlər Akademiyası Terminologiya Komissiyasının və  
Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Elmi Şurasının  
qərarı ilə nəşr olunur

**Məhkəmə-trasoloji ekspertizası üzrə azərbaycanca-rusca sözlük. Bakı, 2014.  
69 səh.**

**H.e.d., prof. Fuad Cavadovun ümumi redaktəsi ilə**

**Rəyçilər: h.e.ü.f.d. Hamlet Musayev, f.e.d., prof. Sayalı Sadıqova**


**Sözlük h.e.ü.f.d. Cabir Ahmet tərəfindən hazırlanmışdır.**

**Русско-азербайджанский словарь по судебно-трасологической экспертизе.  
Баку, 2014. 69 стр.**

**Под общей редакцией д.ю.н., проф. Фуада Джавадова**

**Рецензенты: д.ф.ю.н. Гамлет Мусаев, д.ф.н., проф. Саялы Садыгова**

**Составил д.ф.ю.н. Джабир Ахмет**



## ÖN SÖZ

Məhkəmə ekspertizası təcrübəsində hüquq və təbiət elmlərinə aid spesifik terminlərdən geniş istifadə edilməkdədir. Bu, bir tərəfdən, kriminalistikanın inteqrasyon elm sahəsi olması ilə bağlıdırsa, digər tərəfdən, tədqiqat obyektlərinin çeşidliliyi ilə bağlıdır. Kriminalistik ekspertizalar arasında trasoloji ekspertizanın obyektlər dairəsi çox genişdir və ən müxtəlif fəaliyyət sahələrinə aid predmetləri bu ekspertizanın tədqiqat obyektləri arasında görməkdəyik.

Uzun illər ərzində kriminalistika və məhkəmə ekspertizasına aid ədəbiyyatların xarici dillərdə yazılması və terminlərdən Azərbaycan dilində geniş istifadə edilməməsi də müvafiq terminologiyanın inkişaf etməməsinə səbəb olmuşdur.

Bu vəsaitin hazırlanmasında məqsəd məhkəmə ekspertizası fəaliyyətində, o cümlədən kriminalistik ekspertizaların aparılmasında müxtəlif elm sahələrinə aid spesifik terminlərin düzgün istifadə edilməsi, elmi və metodik ədəbiyyatlarda qarşılaşdığımız terminlərin istifadəsində yol verilən xətalara azaldılmasıdır.

Sözlükdə məhkəmə-trasoloji ekspertizasının xüsusi terminləri ilə yanaşı kriminalistik təsviretmədə istifadə edilən materialşünaslıq, mexanika, inşaat, elektrotexnik və s. üzrə terminlərə də yer verilmişdir. Kriminalistikaya, məhkəmə ekspertizasına dair terminlərin ayrıca sistemləşdirilməsi ənənəsinə əməl edilərək bu terminlər sözlükdə əks olunmamışdır.

Sözlük hadisə yerininin tədqiqi, predmetə baxış, tədqiqat üçün materialların hazırlanması, ekspertizanın aparılması prosesində məhkəmə-trasoloji ekspertizanın əsas terminlərinin eyni cür anlaşılması və işlədilməsində ekspert-kriminalistlərə, təhqiqat, istintaq və məhkəmə orqanlarının işçilərinə, həmçinin kriminalistikanın tədrisi sahəsində pedaqoqlara və elmi araşdırmaçılara yardım edəcəkdir.



**MƏHKƏMƏ-TRASOLOJİ  
EKSPERTİZASI ÜZRƏ  
AZƏRBAYCANCA-RUSCA  
SÖZLÜK**

**Abraziv alət** — абразивный инструмент  
**Abrazivlik qabiliyyəti** — абразивная способность  
**Absorbsiya** — абсорбция  
**Açar** — ключ, выключатель  
**Açaryeri deşiyi** — замочная скважина  
**Açıq dişləmə** — открытый прикус  
**Addımın eni** — ширина шага  
**Addımın uzunluğu** — длина шага  
**Addımölçən** — шагомер  
**Adheziya** — адгезия  
**Adsorbsiya** — адсорбция  
**Ağ xətlər (bokarius xətləri)** — белые линии (линии Бокариуса)  
**Ağac unu** — древесная мука  
**Ağartma** — отбеливание  
**Ağız kənarı** — кромка  
**Axımlı (sürüşkən)** — обтекаемый (*изготовленный в форме уменьшающего воздушного сопротивления*)  
**Aqreqat** — агрегат  
**Alaqyuran** — полольник (кетмень)  
**Alət** — инструмент, орудие  
**Alət mikroskopu** — инструментальный микроскоп  
**Alət, vasitə, qıfıl (kilid) və plombun ekspertizasının metodikası** — методика экспертизы инструментов, орудий, замков и пломб  
**Alət, vasitə, qıfıl (kilid) və plombun ekspertizasının vəzifəsi** — задача экспертизы следов орудий, инструментов, замков и пломб  
**Alətin işlək bucağı (itilənmə bucağı)** — рабочий угол (угол заточки) инструмента  
**Alətin kalibrleyici hissəsi** — калибрующая часть инструмента  
**Alloksan** — аллоксан  
**Alloksan və ninhidrinlə izlərin aşkarlanmasının ekspress-metodu** — экспресс-метод проявления следов аллоксаном и ninгидрином  
**Alovsöndürücü** — пламегаситель  
**Altıq** — поддон, подкладка  
**Alüminium folqası** — алюминиевая фольга  
**Amortizasiya** — амортизация  
**Amortizator** — амортизатор  
**Analoji** — аналогичный  
**Anastomoz (körpücük)** — анастомоз (мостик)  
**Anker** — анкер  
**Antifriksiyahlıq (sürtünməyə davamlılıq)** — антифрикционность  
**Antifriz** — антифриз (*общее название для жидкостей, не замерзающих при низких температурах*)  
**Antikorroziyon qoruyucu** — антикоррозионная защита  
**Antikorroziyalılıq** — антикоррозионность  
**Arakəsmə** — перегородка  
**Araqat** — прокладка  
**Araşdırma** — расследование, исследование  
**Armatür (metal çubuq)** — арматура (металлический стержень)  
**Artikulyator** — артикулятор  
**Asqı** — подвес, подвеска, тренчик  
**Asma qıfıl (kilid)** — навесной (съёмный) замок  
**Aşınma** — изнашиваемость



**Aşınma izləri** — следы износа  
**Aşkarlama** — проявление  
**Atış bucağı** — угол бросания  
**Atış xətti** — линия бросания  
**Atmosfer korroziası** — атмосферная коррозия  
**Atom-absorbsion spektral analizi** — атомно-абсорбционный спектральный анализ  
**Atributiv (keyfiyyət) əlamət** — атрибутивный (качественный) признак  
**Avadanlıq** — оборудование  
**Avtogenlə kəsmə (doğrama)** — автогенная резка  
**Avtomat** — автомат  
**Avtomatika** — автоматика  
**Avtomotonəqliyyat vasitəsinin yolu** — колея автотранспортного средства  
**Ayaq izlərinin növləri** — виды следов ног  
**Ayaq izlərinin təsnifatı** — классификация следов ног  
**Ayaq izləri ekspertizasının obyektləri** — объекты экспертизы следов ног  
**Ayaq izlərinin yaranma mexanizminin müəyyənləşdirilməsi** — установление механизма образования следов ног  
**Ayaq qrup izləri (ayaq izlərinin ciğiri)** — групповые следы ног (дорожка следов)  
**Ayağın qoyulmasında dönmə bucağı** — угол разворота в постановке стопы  
**Ayaq izlərinin ekspertizasında eksperiment** — эксперимент при производстве экспертизы следов ног  
**Ayaq izlərinin alınması üzrə qəlib kütləsi** — слепочная масса для получения следов ног  
**Ayaq altının identifikasiya əlamətləri** — идентификационные признаки подошвы стопы  
**Ayağın dinamik (xətti) izi** — динамический (линейный) след ноги  
**Ayağın həcmi izi** — объемный след ноги  
**Ayaq izlərinin ekspertizasında qarşılaşdırma** — сопоставление при производстве экспертизы следов ног  
**Ayaq izlərinin ekspertizasında üst-üstə düşmə** — совмещение при производстве экспертизы следов ног  
**Ayaq izlərinin ekspertizasında üst-üstə qoyma** — наложение при экспертизе следов ног  
**Ayaq və ayaqqabı altının yayılma izləri** — следы наслоения (отслоения) подошвы обуви и ног  
**Ayaqqabı növləri** — виды обуви  
**Ayaqqabı altı** — низ обуви  
**Ayaqqabı izi** — след обуви  
**Ayaqqabı (ayaq) altının tam izi** — полный след низа обуви (ноги)  
**Ayaqqabı altının (ayağın) yarımcıq izi** — неполный след низа обуви (ноги)  
**Ayaqqabı altlığının əlamətləri** — признаки подошвы обуви  
**Ayaqqabıların identifikasiya əlamətləri** — идентификационные признаки обуви  
**Ayaqqabının iç səthində istismar (geyilmə) izləri** — следы ношения на внутренней поверхности обуви  
**Ayaqqabı altının izinin ölçülməsi** — измерение следа низа обуви  
**Ayaqqabı altlığının bərkidilməsi** — крепление подошвы обуви  
**Ayaqqabı hissələri** — части обуви  
**Ayaqqabı pəncəsinin arxa kənarı** — задний край подметки обуви  
**Ayaqqabının üstü** — верх обуви  
**Ayaqqabı dabanının ön kənarı (kəsiyi)** — передний край (срез) каблука обуви  
**Ayaqqabı dabanının yüksəkliyi** — высота каблука обуви  
**Ayarlama** — настройка  
**Ayırıcı** — разобщитель, выключатель  
**Ayrı-ayrı ayaq izləri** — единичные следы ног

**Ayrılan detal və hissələrinə görə nəqliyyat vasitəsinin modelinin təyin edilməsi və eyniləşdirilməsi** — определение модели и отождествление транспортного средства по отделившимся деталям и частям

**Ayrıлма** — отделение

**Ayrıлма indeksi** — индекс расчлененности

**Bağ (eşmə)** — жгут

**Bağlama milləri** — запорные стержни

**Bağlayıcı qurğu** — запирающее устройство

**Bağlayıcı mexanizm** — запирающий механизм (механизм запираения)

**Bağlayıcı vasitə** — приспособление для запираения

**Balansir (taraz)** — балансир

**Balta** — топор, долото

**“Balerina”** — “балерина”

**Bandaj (kəmə)** — бандаж (*стальной съёмный ободок колеса*)

**Baraban** — барабан

**Barmağın əsas və orta buğumunun papilyar naxışları** — папиллярные узоры основной и средней фаланг пальца

**Barmağın uc buğum naxışlarının lateral (sol və sağ) bölgəsi** — латеральные зоны (левая и правая) узора ногтевой фаланги пальца

**Barmağın uzunluğu və eni** — длина и ширина пальца

**Basıb uzatma** — вытяжка

**Basqı (təzyiq)** — давление

**Basqı dəzgahı** — давилый станок

**Basma** — прошивка (*инструмент для холодной обработки*)

**Basma iz** — вдавленный след, оттиск

**Başlanğıc sürət** — начальная скорость

**Başmaq** — башмак

**Batıq** — вмятина

**Bazis bölgəsi** — базисная зона

**Bazis səthi** — базисная плоскость

**Bənd** — скоба

**Bənzərlik** — сходства

**Bərk (kip) oturtma** — глухая посадка

**Bərkitmə** — скрепление

**Bərklik** — твердость

**Viçağın (dəstəyinin) əsası** — основа (рукоятки) ножа

**Viçaq** — нож

**Viçqı** — ножовка, пила

**Viçqı tiyəsi** — ножовочная пила

**Viçqı zolu** — ножовочное полотно

**Viçqılama** — распиливание

**Bifurkasiya** — бифуркация

**Bimetal** — биметалл

**Biproqnatik dişləmə (biproqnatıya)** — бипрогнатический прикус (бипрогнатия)

**Birbaşa müqayisə** — непосредственное сравнение

**Birləşdirici mufta** — соединительная муфта

**Bloketmə (blokləşdırma)** — блокировка

**Boğaz (skat)** — скат

**Bolt** — болт

**Bolt birləşməsi** — болтовое соединение

**Boru** — труба

**Borucuq** — трубка

**Boş gediş** — холостой ход  
**Boş qasnaq** — холостой шкив  
**Boşluq** — полостность  
**Boya örtüyü** — окраска  
**Boyama** — окрашивание  
**Boyuncuq** — шейка  
**Bölgə** — зона  
**Böyük kök dişlər-molarlar** — коренные большие зубы-моляры  
**Brekker** — бреккер  
**Briket** — брикет  
**Bucaqlıq (künyə)** — угольник  
**Bucaqölçən** — угломер  
**Bucurqad** — лебедка (*механизм для для подъема груза по вертикали и для перемещения груза по горизонтали*)  
**Bulat (türk poladı)** — булат (*вид стали*)  
**Buraxıcı mexanizm** — спусковой механизм  
**Burğu** — сверло  
**Burğuc** — закрутка  
**Burğulama izləri** — следы сверления  
**Burma** — скручивание  
**Burulğan üsulu** — вихревой способ (*при нарезании резьбы*)  
**Büküm** — сгиб, загиб  
**Bülöv aləti** — хон  
**Bülöv daşı** — брусок  
**Buigel protezi** — бюгельный протез  
**Cihaz** — прибор  
**Cilalama** — полирование, полировка  
**Cinayətin aləti** — орудие преступления  
**Cırılma nəticəsində yaranan zədə** — повреждение, образующееся в результате разрыва  
**Civə-kvars lampası** — ртутно-кварцевая лампа  
**Sızıq** — царапина  
**Corab** — чулки (носки)  
**Corab məmulatlarının xüsusi əlamətləri** — частные признаки чулочно-носочных изделий  
**Corab məmulatlarının ümumi əlamətləri** — общие признаки чулочно-носочных изделий  
**Corablı yalın ayaq iz** — след ноги (стопы), одетой в носок (чулок)  
**Çaxma (vurma)** — забивка  
**Çala (çuxur)** — воронка  
**Çarasaq (dəhrə)** — топорок  
**Çarıq** — 1)просечка; 2)рубец  
**Çarıq əlamətlərinin müqayisəli tədqiqatının xüsusiyyətləri** — особенности сравнительного исследования признаков рубцов  
**Çarma (çarıb çıxarma)** — вырубка  
**Çarx** — колесо  
**Çarpaz (çarpazşəkilli kəsişmə)** — крестовина  
**Çarpaz bolt** — поперечный болт  
**Çarpaz deformasiya** — поперечная деформация  
**Çarpaz yüklənmə** — поперечная нагрузка  
**Çat** — стык, трещина  
**Çatıq** — перемычка  
**Çexol** — чехол  
**Çeşidləmə** — сортировка  
**Çevirgəc** — взводитель, переключатель



**Çevirici** — переводчик  
**Çevrə** — окружность  
**Çeynəmə tərəcikləri** — жевательные бугорки  
**Çəki** — вес, масса  
**Çəkie** — молот  
**Çəkmə (eşmə)** — волочение  
**Çənbər** — обод, ободок (*на колесе*)  
**Çənə** — челюсть  
**Çəngəl** — вила  
**Çərçivə** — рама  
**Çərtik** — надрез  
**Çıxdaş** — брак  
**Çıxıntı** — выступ  
**Çiv** — клин, чека, штифт, штырь  
**Çiyin qayıışı** — портупея  
**Çökək** — впадина, углубление  
**Çöküklük** — вогнутость  
**Çubuq** — прут  
**Çuxur** — выемка  
**Daban** — табан, пятка (пята), затылок (*на инструментах*)  
**Daban səthi** — затылочная поверхность (*на инструментах*)  
**Dağılma** — разрушение  
**Daxili defekt** — внутренний дефект  
**Daxili korroziya** — внутренняя коррозия  
**Daimi bərkitmə qıfıl (kilid)** — постоянный прирезной замок  
**Daimi qıfıl (kilid)** — постоянный замок  
**Daimi taxma qıfıl (kilid)** — постоянный врезной замок  
**Dairə** — завиток  
**Dairə naxışı** — завитковый узор  
**Dairəvi kəski** — круглый резец  
**Dairəvi pafta** — лерка (прогонка)  
**Daktiloskopiya** — дактилоскопия  
**Daktiloskopik ekspertiza** — дактилоскопическая экспертиза  
**Daktiloskopik ekspertizada nomogram** — номограмма в дактилоскопической экспертизе  
**Daktilokalkulyator** — дактилокалькулятор  
**Daktiloskopik lupa** — дактилоскопическая лупа  
**Daktiloskopik plynka** — дактилоскопическая пленка  
**Daktiloskopik tozlar** — дактилоскопические порошки  
**Damğa** — клеймо  
**Damğalama** — клеймение  
**Daraq** — гребень, гребенка (*резец с зубчатой режущей кромкой для нарезания резьбы зубчатых колес*)  
**Daralma** — сужение  
**Dartı** — протяжка (*инструмент для обработки металлов протягиванием*)  
**Dartqı** — тяга  
**Dayaq** — опора  
**Dayaqlar** — сошки  
**Dayanıqlı (sabit) əlamət** — устойчивый признак  
**Dayanıqlıq (alətin dayanıqlığı)** — стойкость (инструмента)  
**Dayanıqlıq (sabitlik)** — устойчивость  
**Dayanıqsızlıq** — неустойчивость  
**Defekt** — дефект

**Defektoskop** — дефектоскоп  
**Defektoskopiya** — дефектоскопия  
**Deformasiya** — деформация  
**Deformasiya xassələri** — деформационные свойства  
**Deformasiyaya uğrama** — деформирование  
**Dekadaktiloskopiya** — декадактилоскопия  
**Delta** — дельта  
**Demontaj** — демонтаж  
**Dempfer** — демпфер (*приспособление для ускорения механических колебаний*)  
**Dempferləmə** — демпферование  
**Deşik** — отверстие  
**Deşik sistemi** — система отверстия  
**Deşmə (burğulama)** — сверление  
**Devrilmə** — опрокидывание  
**Dəqiqlik** — точность  
**Dəqiqlik dərəcəsi** — степень точности  
**Dəlik** — пробоина  
**Dəlik (kiçik)** — пробой  
**Dəməşq** — дамаск (*вид стали*)  
**Dəmir** — железо  
**Dəmir-beton** — железобетонный  
**Dərin pardaqlama** — врезное шлифование  
**Dərinlikölçən** — глубиномер  
**Dəryaz** — коса  
**Dəstək** — рукоятка, рукоять, рычаг  
**Dəstəyin arxa ucluğu** — наконечник рукоятки (головка, набалдашник, замыкающая гайка)  
(*на инструментах*)  
**Dəstəyin örtüyü** — рубашка (сорочка) рукояти  
**Dəstəyin sancma üsulu ilə bərkidilməsi** — всадное (стычное) крепление рукоятки (*на инструментах*)  
**Dəstəyin yapışdırma üsulu ilə bərkidilməsi** — плащатое (склепное) крепление рукояти  
**Dəyərləndirmə məlumatlarının müqayisəsi (vasitəli müqayisə)** — сравнение оценочных данных (опосредствованное сравнение)  
**Dəzgah** — станок  
**Diaqnostik (identifikasiya olmayan) tədqiqat** — диагностическое (неидентификационное) исследование  
**Diaqnostik əlamət** — диагностический признак  
**Dib** — днище  
**Dib hissə** — донная часть (дно)  
**Difenilamin** — дифениламин  
**Diferensial mexanizm** — дифференциальный механизм  
**Diferensiasiya** — дифференциация  
**Diffuziya** — диффузия  
**Diffuziya-kontakt metodu** — диффузно-контактный метод  
**Dil (dilçə)** — язык, язычок, защелка  
**Dinamik özlülük** — динамическая вязкость  
**Dinamometr** — динамометр  
**Dırnaq** — зацеп  
**Dirsək** — колено  
**Distal bölgə** — дистальная зона  
**Diş (dişcik)** — зуб, зубок, зубец

**Diş izlərinin məhkəmə ekspertizasının predmeti** — предмет судебной экспертизы следов зубов

**Diş dizlərinin trasoloji ekspertizasının nəzəriyyəsi** — теория трасологической экспертизы следов зубов

**Diş əlamətləri** — признаки зубов

**Diş əti** — десна

**Diş formulu** — зубная формула

**Diş izləri** — следы зубов

**Diş izlərinin ekspertizasında eksperimental nümunələr** — экспериментальные образцы при исследовании следов зубов

**Diş izlərinin kompleks ekspertizası** — комплексная экспертиза следов зубов

**Diş protezi** — зубной протез

**Diş şini** — зубная шина

**Diş tacı** — коронка зуба

**Dişaçan** — зуборез (*в технике*)

**Dişək** — зазубрины

**Dişləmə** — прикус (*взаимоотношение зубных рядов верхней и нижней челюстей при их смыкании*)

**Dişlərin anatomik əlamətləri** — анатомические признаки зубов

**Dişlərin anomaliyası** — аномалия зубов

**Dişlərin funksional əlamətləri** — функциональные признаки зубов

**Dişlərin xəstəliyi** — болезни зубов

**Dişlərin identifikasiya əlamətləri** — идентификационные признаки зубов

**Dişlərin qazanılma əlamətləri** — приобретенные признаки зубов

**Dişlərin və onların izlərinin diaqnostik tədqiqatı** — диагностическое исследование зубов и их следов

**Dişlərin və onların izlərinin ekspertizasının metodikası** — методика экспертизы зубов и их следов

**Dişli çarx** — зубчатое колесо, шестерня

**Dişli mexanizm** — зубчатый механизм

**Dişli mix** — ерш

**Dişölçən** — зубомер (*в технике*)

**Dişircək** — ролик

**Dodaqcıqlar** — устье

**Doğranma izləri** — следы разруба

**Dolaq (ayaq sarığı)** — портянки

**Dolaq** — виток, скрутка

**Dolaq addımı** — шаг обмотки

**Doldurma** — набивка, зарядка

**Doldurmanın sıxlığı** — плотность заряжения

**Domkrat** — домкрат

**Döndərmə mexanizmi** — поворотный механизм

**Döşənək** — настил

**Dövr** — оборот

**Döyəc** — боек

**Döymə** — кование, ковка, поковка

**Döyülbilənlik** — ковкость

**Drel (matqab)** — дрель

**Dublet** — дублет

**Dupleks** — дуплекс

**Dübel** — дюбель

**Düşmə bucağı** — угол падения

**Düşmə nöqtəsi** — точка падения  
**Düyüm** — дюйм  
**Düzünə (sarınma) hörgü** — правильная (повивная) скрутка  
**Ebonit** — эбонит  
**Eceskopiya** — эджескопия  
**Ejektor** — эжектор  
**Ekspertiza** — экспертиза  
**Ekspert tədqiqatının hazırlıq mərhələsi** — подготовительная стадия экспертного исследования  
**Ekspert tədqiqatının müqayisə mərhələsi** — сравнительная стадия экспертного исследования  
**Ekspert tədqiqatının analitik mərhələsi** — аналитическая стадия экспертного исследования  
**Ekspert tədqiqatının dəyərləndirmə mərhələsi** — оценочная стадия экспертного исследования  
**Ekspert trasoloji tədqiqatın predmeti** — предмет экспертного трасологического исследования  
**Ekspert trasoloji tədqiqatın üsulu** — прием экспертного трасологического исследования  
**Ekspert vəzifəsinin həlli** — решение экспертной задачи  
**Ekspert-trasoloğun gəlidiyi nəticə** — вывод эксперта-трасолога  
**Ekspert-trasoloğun yetərliliyi** — компетенция эксперта-трасолога  
**Ekspərimənt** — эксперимент  
**Ekspəriməntal nümunələr** — экспериментальные образцы  
**Ekspəriməntal plomb nümunəsi** — экспериментальный образец пломбы  
**Ekspert ekspərimənti** — экспертный эксперимент  
**Ekspert evristikasi** — экспертная эвристика  
**Ekstraktor** — экстрактор  
**Ekvivalent** — эквивалент  
**Elastik deformasiya** — эластическая (упругая) деформация  
**Elastiklik** — эластичность, упругость  
**Elektrolit** — электролит  
**Elektron mikroskop** — микроскоп электронный  
**Element (ünsür)** — элемент  
**Emal (işləmə) üsulları** — способы обработки  
**Emal (işlənmə)** — обработка, обрабатывание  
**Emission-spektral analiz (ESA)** — эмиссионный спектральный анализ (ЭСА)  
**Empirik** — эмпирик  
**En ağızı** — поперечная кромка  
**Enerji** — энергия  
**Enib-qalxma** — колебание  
**Eskiz** — эскиз  
**Etalon** — эталон  
**Əhəng** — известь  
**Əksetdirici** — отражатель  
**Əksetmə** — отражение  
**Əksetmə bucağı** — угол отражения  
**Əksin növləri** — виды отображения  
**Əl əlamətlərinin təhrifatı** — искажения признаков рук  
**Əl izində əksolunan lokalizasiya** — локализация отобразившегося в следе участка руки  
**Əl izinin identifikasiyası üçün yararlılığının təyin edilməsi** — определение пригодности следа руки для идентификации  
**Əl izləri** — следы рук  
**Əl izləri ekspertizasının vəzifəsi** — задача экспертизы следов рук



**Əl izləri və nümunələrin müqayisə tədqiqatı** — сравнительное исследование следов рук и образцов

**Əl izlərinin diaqnostik tədqiqatı** — диагностическое исследование следов рук

**Əl izlərinin eksperimental nümunələri** — экспериментальные образцы следов рук

**Əl izlərinin ekspertizasının metodikası** — методика экспертизы следов рук

**Əl izlərinin kompleks ekspertizası** — комплексная экспертиза следов рук

**Əl izlərinin saxtalaşdırılması** — фальсификация следов рук

**Əl izlərinin tədqiqatında predmet modelləri** — предметные модели в исследовании следов рук

**Əl izlərinin təsnifatı** — классификация следов рук

**Əl izlərinin trasoloji tədqiqatının mərhələləri** — стадии трасологического исследования следов рук

**Əlcəkli əl izlərinin tədqiqinin xüsusiyyətləri** — особенности исследования следов рук в перчатках

**Əlin identifikasiya əlamətlərinin təsnifatı** — классификация идентификационных признаков рук

**Əlin papilyar naxışlarının quruluşunun ümumi qanunauyğunluğu** — общие закономерности строения папиллярных узоров рук

**Əlamət** — признак

**Əlamətlərin dəyərləndirilməsi** — оценка признаков

**Əlamətlərin uyğunluğu** — совпадение признаков

**Əlavə zədə** — дополнительное повреждение (*при механическом повреждении одежды*)

**Əmtəə nişanı** — товарный знак

**Ərinti** — сплав

**Ərp** — накипь

**Ərrə** — пила

**Ərsin** — скребок

**Əsas zədə (paltarın üzərindəki mexanik zədələrdə)** — основное повреждение (в механическом повреждении одежды)

**Əsl açarı olmadan (kənar predmetlə) qıfılın (kilidin) açılması** — отпирание замка не подлинным ключом (посторонним предметом)

**Əyilərək qabartma** — выгиб

**Əyilgən plyonka** — пленка гибкая

**Əyilgən təbəqələr** — гибкие пленки

**Əyilgənlik** — гибкость

**Əyilmə** — изгиб, искривление

**Əyri** — скос

**Əyrilik** — кривость

**Əzik** — вмятина

**Fabrikat** — фабрикат

**Faner** — фанера

**Fasiləsizlik qanunu** — закон непрерывности

**Faydalı iş koeffisienti (əmsalı)** — коэффициент полезного действия

**Fərdi əlamət** — индивидуальный признак

**Fiksaj** — фиксаж

**Fiksator** — фиксатор

**Filtr (süzgəc)** — фильтр

**Fırça** — кисть, щетка

**Fırlanan dəstək** — завертка

**Fırlanğıc** — вертлюг

**Fiting** — фитинг (*деталь для трубных соединений на резьбе*)

**Flans (kənar)** — фланец (закраина)

**Fleksor (büküş) xətlər** — флексорные (сгибательные) линии  
**Fleqmatizator** — флегматизатор  
**Flüoressensiya** — флуоресценция  
**Flüoressent** — флуоресцентный  
**Flüoroqrafiya** — флюорография  
**Flüoroskopik** — флюороскопический  
**Fokus** — фокус  
**Fokus məsafəsi** — фокусное расстояние  
**Fokuslayıcı qurğu** — фокусирующее устройство  
**Folqa (metal təbəqə)** — фольга  
**Fon** — фон  
**Form koeffisienti (əmsalı)** — коэффициент формы  
**Format** — формат  
**Forsunka** — форсунка  
**Fotoqravür** — фотогравюра  
**Fotolüminessensiya** — фотолюминесценция  
**Frez (kəsici)** — фреза  
**Frezləmə** — фрезерование  
**Friksyon** — фрикционный  
**Frontal bucaq** — фронтальный угол  
**Gecikməli çarx** — задерживающееся колесо  
**Gedişin uzunluğu** — длина хода  
**Geyim materialının mexanik zədəsi** — механическое повреждение ткани одежды  
**Giliz** — гильза  
**Gilizin paraqığı** — шляпка гильзы  
**Girmə** — врезание (*инструмента в поверхность обрабатываемой детали*)  
**Görünən iz** — видимый след  
**Görünməyən (latent) izlər** — невидимые (латентные) следы  
**Gövdə** — основа, корпус  
**Gözcük** — глазок (кольцо)  
**Gücləndirmə (sürətləndirmə)** — форсирование  
**Gümbəz** — купол  
**Gümüş nitrat (cəhənnəm daşı)** — азотнокислородное серебро (ляпис)  
**Gümüşləmə (gümüş suyuna çəkmə)** — серебрение  
**Gürz** — кувалда  
**Güvənlik (etibarlılıq)** — надежность  
**Halqa** — венчик  
**Haltel kəskisi** — галтельный резец (*резец*)  
**Halton ölçü xətti** — измерение линии Гальтона  
**Hamar səth** — гладкая поверхность  
**Hamarlıq** — ровность  
**Hancama** — петля  
**Hantel** — гантель  
**Harpun** — гарпун  
**Hasar (çəpər)** — ограждение  
**Hazırlanma (istehsal)** — изготовление  
**Hazırlıq** — заготовка  
**Heraldika** — геральдика  
**Hermetizasiya (hermetikləşdirmə)** — герметизация  
**Heyvan izlərinin ekspertizası** — экспертиза следов животных  
**Həcmi əks** — объемное отображение  
**Həndəsi parametrlər** — геометрические параметры

**Hərəkət yönü xətti** — линия направления движения  
**Hərəkət zamanı şinin sürüşməsi** — разболтовка шины во время движения  
**Hərəkətli hissə** — ходовая часть  
**Hərtərəfli çarpana (metalın üst təbəqəsinin metal qələmlə çıxarılması)** — обрубка  
**Həssaslıq (cihazın)** — чувствительность (прибора)  
**Həvəng** — ступка  
**Hiqroskopiklik** — гигроскопичность  
**Hiroskopik təsnifatlar** — хироскопические классификации  
**Homogen** — гомогенный  
**Homeoskopiya** — гомеоскопия  
**Horpdurma** — пропитка  
**Horpuş iz** — внедрившийся след  
**Horizontal uzaqlıq (məsafə)** — горизонтальная дальность  
**Horizontlama mexanizmi** — механизм горизонтирования  
**Hörgü** — оплетка  
**Hörgü (kanat iplərinin yerləşmə xarakteri)** — свивка  
**Hörgü addımı** — шаг скрутки  
**Hörgü şəkli** — рисунок оплетки  
**Hörmə (böyük kanatın hörülməsi)** — свивание  
**Hörük** — пряд  
**Xamut (hamut)** — хомут, хомутик  
**Xammal** — сырье  
**Xarici korroziya** — внешняя коррозия  
**Xassə** — свойство  
**Xəta** — погрешность  
**Xətlərin qırılması** — перерыв линии  
**Xətlərin sıxlığı** — густота линий  
**Xətti əksolunma** — линейное отображение  
**Xəttin başlanğıcı və sonu** — начала и концы линий  
**Xidməti damğalar** — служебные клейма  
**Xır-xıra (dilçə çarxı)** — храповик  
**Xortum** — хобот  
**Xov** — ворс  
**Xromatoqrafik analiz metodu** — метод хроматографического анализа  
**Xromatoqrafiya** — хроматография  
**Xromlama** — хромирование  
**Xronoqraf** — хронограф  
**Xronometr** — хронометр  
**Xüsusi ayaqqabı** — специальная обувь  
**İç vərədnələmə** — развальцовка  
**İçəriyə əymə** — вгибание  
**İçi boş** — полый  
**İçlik** — вкладка, вкладыш  
**İçyuva** — выточка  
**İdentifikasiya** — идентификация  
**İdentifikasiya əlaməti** — идентификационный признак  
**İdentifikasiya informasiyası** — идентификационная информация  
**İdentifikasiya informasiyasının mənbəyi** — источник идентификационной информации  
**İdentifikasiya obyektlərinin qarşılıqlı təsiri** — взаимодействие объектов идентификации  
**İdentifikasiya olunan (eyniləşdirilən) obyekt** — идентифицируемый (отождествляемый) объект  
**İdentifikasiyaedən (eyniləşdirən) obyekt** — идентифицирующий (отождествляющий) объект

**İdentifikasiyasız tədqiqat** — неидентификационные исследования  
**İdentiklik (eynilik)** — идентичность  
**İxtisaslaşma (ixtisaslaşdırma)** — специализация  
**İkili mikroskop** — двойной микроскоп  
**İlgək** — петля, застежка  
**İlgəyin içi (özəyi)** — включения в головку петли (серцевина петли)  
**İlişmə** — зацепление  
**İlkin izlər** — первичные следы  
**İlkin məlumatlar** — исходные данные  
**İlmək** — застежка  
**İmitasiya** — имитация  
**İncə (nazık) xətlər** — тонкие линии  
**İncə (nazık) və ağ xətlərin müqayisəli tədqiqatının xüsusiyyətləri** — особенности сравнительного исследования тонких и белых линий  
**İndikator** — индикатор  
**İnsan ayağının alt sahəsi** — подошвенная область стопы человека  
**İnsanın ayağının altı** — стопа человека  
**İnsanın ayaq altının izi** — след стопы человека  
**İnsanın fiziki parametrlərinin təyini** — установление физических признаков человека  
**İntensivlik** — интенсивность  
**İnterseptor** — интерсептор (перехватыватель)  
**İnterval** — интервал  
**İnvertor** — инвертор  
**İpin təkrar izi** — вторичный след бечевы  
**İplik** — пряжа  
**İskənə** — долбяк  
**İskənə kəskisi** — долбежный резец  
**İstehsalın zavod (sənaye, firma, fabrik) şərtləri** — заводские (промышленные, фирменные, фабричные) условия изготовления  
**İstehsalın avtomatlaşdırılması** — автоматизация производства  
**İstintaq-məhkəmə trasoloji identifikasiyası** — следственно-судебная трасологическая идентификация  
**İstismar izləri** — следы износа  
**İstismar, işlətmə** — эксплуатация  
**İşarələmə** — отметка, клеймение  
**İşarət** — отметка, знак  
**İşarət modeli** — знаковая модель  
**İşgil** — шпонка  
**İşığın səpilməsi metodu** — метод светового сечения  
**İşıq səpələyəcisində basma qəlibin əlamətləri** — признаки пресс-формы на фарном рассеивателе  
**İşıq səpələyicisi** — фарный рассеиватель  
**İşıldama** — свечение  
**İşlək (təsiredici) hissə** — оживальная часть  
**İşlək qasnaq** — рабочий шкив (*шкив, приводящий станок в движение во время его рабочего хода*)  
**İşlək til** — боевая грань  
**İtələyici** — толкатель  
**İtibucaqlı künyə** — ерунок  
**İtilmə** — затачивание, заточка  
**İtilənmə xətti** — линия заточки  
**İtiüclu (sivri)** — остроконечный



**İynəli yataq** — игольчатый подшипник  
**İz** — след  
**İz cığırının elementləri** — элементы дорожки следов  
**İz kontaktı** — следовой контакт  
**İz kontaktı prosesində təsirin növləri** — виды воздействия в процессе следового контакта  
**İz maddəsi** — вещество следа  
**İzdə əks olunan, naxış sahəsinin lokalizasiyasının ehtimal-statistik metodu** — вероятностно-статистический метод локализации участка узора, отобразившегося в следе  
**İzdə əksolunan əlamətlər** — признаки, отобразившиеся в следе  
**İzdə obyektin əksolunma əlamətləri** — признаки отображения объекта в следе  
**İzin kontur xətti** — контурная линия следа  
**İzin özünəməxsus əlamətləri** — собственные признаки следа  
**İzin yaranma müddəti (köhnəliyi)** — давность следа  
**İzqəbuledən obyekt** — следовоспринимающий (воспринимающий) объект  
**İzlərin aşkarlanmasının maqnitli-lüminesent üsulu** — магнитно-люминисцентный способ проявления следов  
**İzlərin autoradiografik üsulla aşkarlanması** — проявление следов аиторадиографическим способом  
**İzlərin ilkin tədqiqatı** — предварительное исследование следов  
**İzlərin kompleks ekspertizası** — комплексная экспертиза следов  
**İzlərin neytrallaşdırılması** — нейтрализация следов  
**İzlərin yaranmasının lokal üsulu** — локальный способ формирования следов  
**İzlərin yaranmasının periferik üsulu** — периферийный способ формирования следов  
**İzolyasiya lenti** — изоляционная лента  
**İzəradan barmağın müəyyənləşdirilməsi** — установление пальца, оставившего след  
**İzəradan obyekt** — следообразующий (образующий) объект  
**İzəradan obyektin əlamətləri** — признаки следообразующего объекта  
**İzəradan obyektin relyefi** — рельеф следообразующего объекта  
**İzəradıcı qüvvə** — следообразующая сила  
**İzəaranma mexanizminin əlamətləri** — признаки механизма формирования следа  
**Jalüz** — жалюзи  
**Kalibr** — калибр  
**Kalibrəlmə** — калибрование, калибровка  
**Kalibrəlmə ölçəyi** — шкала калибровки  
**Kalibrometr** — калиброметр  
**Kamer** — камера  
**Kamor** — камора  
**Kanal** — канал  
**Kanat qasnağı** — канатный шкив  
**Kanelür** — канелюра  
**Kapron sap** — капроновая нить  
**Karabin** — карабин  
**Karkas** — каркас  
**Karton** — картон  
**Kasa** — чаша  
**Kasacıq** — чашечка  
**Keçə** — войлочный  
**Keçid** — переьезд  
**Keçirici** — передатчик  
**Kerner (sümbə)** — кернер  
**Kernerləmə (sümbələmə)** — кернение, кернерование  
**Keyfiyyət kontrolu** — контроль качества

**Kəf** — напływ  
**Kəlbətin, itiağız** — острогубцы  
**Kəlbətin, ovalağız** — овалогубцы  
**Kəlbətin, yastıağız** — плоскогубцы  
**Kələ-kötürlük** — неровность  
**Kəmər** — ремень, пояс, поясок  
**Kəmiyyət əlaməti** — количественный признак  
**Kənaredici** — выбрасыватель  
**Kənaredici mexanizm** — выбрасывающий механизм  
**Kəpək (ovuntu)** — опилки (металла)  
**Kərənti** — коса  
**Kərtik** — насечка, зарубка  
**Kərtik (bitişdirmə)** — врубка  
**Kəsər** — кесер, резак  
**Kəsici** — резец  
**Kəsici dişlər** — резцы  
**Kəsici dişlərdə oyuqlar** — выемки на резцах  
**Kəsici tiyənin ağzı** — кромка режущего лезвия  
**Kəsici tiyənin yeyilməsi** — износ режущего лезвия  
**Kəsik** — обрез, разрез  
**Kəsik** — шрам  
**Kəsik (kəsib çıxarma)** — вырез, вырезка  
**Kəsik izləri** — следы резания  
**Kəsilmə zədəsinin yaranma mexanizmi** — механизм образования резаного повреждения  
**Kəsişmə** — перекрестье  
**Kətmən** — полотьник (кетмень)  
**Kiçik kök dişlər-premolarlar** — коренные малые зубы-премоляры  
**Kiçik ölçülü dəlik** — прокол  
**Kilid lövhəciyi** — замочная доска, замочная пластинка  
**Kilid yivi** — замковая резьба  
**Kilidaçar** — отмычка  
**Kinetik enerjinin xüsusi çəkisi** — удельная кинетическая энергия  
**Kip qablaşdırma** — плотная упаковка  
**Kip oturtma** — плотная посадка  
**Kipkəc** — осалка, сальник  
**Kiriş** — тетива  
**Kitel** — кител (*военный пиджак*)  
**Klirens** — клиренс (*расстояние от низших точек днища или агрегатов автомобиля до горизонтальной площадки дороги*)  
**Klup** — клупп (*слесарный инструмент*)  
**Kobud emal** — грубая обработка, черновая обработка  
**Kolleksiya silahı** — коллекционное оружие  
**Kombinəedilmiş alət** — комбинированный инструмент  
**Kombinəedilmiş plomb** — комбинированная пломба  
**Kombinəedilmiş ştamplama** — комбинированная штамповка  
**Kompensator** — компенсатор  
**Kompensator yeriş** — компенсаторная походка  
**Kompleks** — комплекс  
**Komplekt** — комплект  
**Komponent** — компонент  
**Konfiqurasiya** — конфигурация  
**Konkret trasoloji tədqiqatın vəzifəsi** — задача конкретного трасологического исследования

**Konsentriklik** — концентричность  
**Konsol diş protezi** — консольный зубной протез  
**Konstruksiya** — конструкция  
**Konstruksiya möhkəmliyi** — конструкционная прочность  
**Kontakt** — контакт  
**Kontakt qaynağı** — контактная сварка  
**Kontakt ləkələr** — контактные пятна  
**Kontakt səth** — контактная поверхность  
**Konteyner** — контейнер  
**Kontrkalibr** — контр-калибр  
**Kontrol içlik** — контрольный вкладыш  
**Kontrol işarələri** — контрольные обозначения  
**Kontrol qifil (kilid)** — контрольный замок  
**Kontrol nişanı** — контрольный знак  
**Kontur (cizgi)** — контур  
**Korpus (gövdə)** — корпус  
**Korput** — болванка  
**Korroziya** — коррозия  
**Korroziya yorğunluğu** — коррозионная усталость  
**Korroziyaya dayanıqlıq** — коррозионная стойкость  
**Korroziyaya uğrama dərəcəsi** — степень коррозионного поражения  
**Köpək dişlər** — клыки  
**Körpüşəkilli diş protezi** — мостовидный зубной протез  
**Kövrək deformasiya** — упругая (эластичная) деформация  
**Kövrəklik** — упругость, эластичность  
**Kran** — кран (*арматурная часть трубопровода*)  
**Kran-sürgü** — кран-затвор  
**Kreyskopf (sürgü)** — крейцкопф (ползун)  
**Kreysmeysel (ensiz metal qələm)** — крейцмейсель (узкое зубило)  
**Kriket** — крикет  
**Kriteri (meyar)** — критерий  
**Krivoşip (çarxqolu)** — кривошип  
**Kronsirkul (içölçən)** — кронциркуль (*инструмент для измерения наружных линейных размеров*)  
**Kronşteyn** — кронштейн  
**Kustar istehsal** — кустарное изготовление  
**Külbə** — летка, поддувало  
**Külçə** — слиток  
**Külüng** — кирка, мотыга  
**Küp** — обух, обушок (*на клинковых инструментах*)  
**Kürəcik** — шарик  
**Kürək** — лопата  
**Kütləşmə** — затупление  
**Kütləvi istehsal məmulatları** — изделия массового производства  
**Kütləvi istehsal məmulatlarının rekonstruksiyası** — реконструкция изделий массового производства  
**Qabarıqlıq** — выпуклость  
**Qabarit ölçülər** — габаритные размеры  
**Qabıq** — оболочка  
**Qabırğa** — ребро  
**Qaçış yolu** — беговая дорожка  
**Qaçış yolunun elementləri** — элементы беговой дорожки

**Qadaqlama** — чеканка  
**Qaldırıcı (dərəcə) mexanizm** — подъёмный механизм  
**Qalxan (qoruyucu)** — щит  
**Qalıq** — остаток  
**Qalıq (plastik) deformasiya** — остаточная деформация  
**Qalınlıqölçən** — толщиномер  
**Qalvanik korroziya** — гальванокоррозия  
**Qalvanik örtük** — гальваническое покрытие  
**Qalvanotexnika** — гальванотехника  
**Qanov** — кановка  
**Qapaqcıq** — колпачок  
**Qapalı deşik** — глухое отверстие  
**Qapayıcı (kilidləyici)** — замыкатель  
**Qara mina** — чернь  
**Qara tənəkə** — черная жесть  
**Qaraltma** — чернение, воронение (*создание на поверхности стали черно пленки*)  
**Qarmaq** — крюк, крючок, вила, рычаг  
**Qarşı bucaq** — встречный угол  
**Qarşılıqlı sürtmə** — взаимная притирка  
**Qarşılıqlı təsir** — взаимодействие  
**Qasnaq** — шкив  
**Qaşov** — шабер  
**Qaşovlama** — шабрение  
**Qat (lay, təbəqə)** — слой  
**Qatqı** — примесь, смесь  
**Qatran** — смола  
**Qaydalar (təlimat)** — наставление, правила, инструкция  
**Qaynaq** — сварка  
**Qaynaq tikişləri** — сварные швы  
**Qaynar örtük** — горячее покрытие  
**Qaynar ştamplama** — горячая штамповка  
**Qaytan** — шнур  
**Qaytanlı (saçaqlı) hörgü** — шнуровая (пучковая) скрутка  
**Qaytarıcı yay** — возвратная пружина  
**“Qazayağı”, “xərçəng”** — “гусиная лапа”, “рак”  
**Qaz doğraması** — газовая резка  
**Qaz korroziyası** — газовая коррозия  
**Qaz qaynağı** — газовая сварка  
**Qazanılma əlamət** — приобретенный признак  
**Qazıq** — забоина  
**Qazıma** — соскоб  
**Qazıma kilidi** — бурильный замок  
**Qaz-pres qaynağı** — газопрессовая сварка  
**Qəlib** — колодка, форма  
**Qəlib zədə saplarının seyrəlməsi** — разреженность нитей повреждения  
**Qəlpə** — окалина  
**Qıf** — воронка  
**Qıfıl (kilid)** — замок, запор  
**Qıfıl (kilid) mexanizminin sistemi** — система механизма замка  
**Qıfıl (kilid) rigelinin sıxılması** — отжим ригеля замка  
**Qıfıl (kilid) və plombların diaqnostik tədqiqatı** — диагностическое исследование замков и пломб



**Qıfıl bəndi** — запорная скоба  
**Qıfılın (kilidin) açılması** — отпирание замка  
**Qıfılın (kilidin) ekspertizası** — экспертиза замков  
**Qıfılın (kilidin) patronu** — патрон замка  
**Qıfılın (kilidin) silindri** — цилиндр замка  
**Qıfılın (kilidin) sındırılması** — взлом замка  
**Qıfıllarda (kilidlərdə) qoruyucular** — предохранители в замках  
**Qıfılların (kilidlərin) açılma üsulları** — способы отпирания замков  
**Qıfılların (kilidlərin) açılmasının təsadüf predmeti** — случайный предмет отпирания замков  
**Qıfılların (kilidlərin) identifikasiya tədqiqatı** — идентификационное исследование замков  
**Qıfılların (kilidlərin) sındırılma üsulları** — способы взлома замков  
**Qıfılların (kilidlərin) təsnifatı** — классификация замков  
**Qın** — ножны  
**Qırıq** — излом, обрывок  
**Qırılma** — обрыв  
**Qırışdırma** — рифление  
**Qısa boru** — патрубок  
**Qısıcı** — прижим  
**Qıyqac** — накосный  
**Qızılama (qızıl suyuna salınma)** — золочение  
**Qobur** — кобура  
**Qol** — рычаг  
**Qolçaq, dirsəklik** — наручи (налокотники)  
**Qopuq** — закол, вырыв  
**Qoruyucu** — предохранитель  
**Qoruyucu örtük** — защитное покрытие  
**Qoruyucu vasitə** — защитное средство  
**Qoşqu** — прицеп  
**Qovşaq** — узел  
**Qoyma (taxma)** — вставной  
**Qövs** — дужка  
**Qövs naخیşı** — дуговой узор  
**Qravür** — гравюра  
**Qravürləmə** — гравировка  
**Qrunt** — грунт  
**Qulaqcıq** — ушко  
**Qulaqlı qayka** — гайка-барашек  
**Qulp** — рукоятка, рукоять  
**Qurğu** — приспособление  
**Qurşaq** — обруч, обойма, обоймица  
**Qurum** — сажа  
**Qutu** — ящик, коробка  
**Quyruqcuq** — хвостовик, хвость  
**Laboratoriya araşdırması** — лабораторное исследование  
**Laboratoriya cihazları** — лабораторные приборы  
**Laboratoriya sınaqları** — лабораторные испытания  
**Laboratoriyadankənar araşdırma** — внелабораторное исследование  
**Laxlama** — шатание  
**Laxlama izləri** — следы качения  
**Lak** — лак  
**Latent əl izləri** — латентные следы рук  
**Latun** — латунь

**Latunlama** — латунирование  
**Laylanma** — отслоение  
**Legirləmə (cinsləşdirmə)** — легирование  
**Lehim (lehimləmə)** — пайка  
**Lent (bafta)** — лента  
**Ləvazimat** — приспособление  
**Lif** — волокно  
**Lifli struktur** — волокнистая структура  
**Limb** — лимб (*металлическое кольцо с делениями*)  
**Ling** — лом, рычаг  
**Ling sıxacı** — рычажный зажим  
**Lobzik** — лобзик  
**Lövbər** — якорь  
**Lövhə** — пластина, планка  
**Lüminessensiya** — люминесценция  
**Maili** — наклонный  
**Maket** — макет  
**Makrostruktur** — макроструктура  
**Maqnit azimutu** — азимут магнитный  
**Maqnitləşən materiallar** — магнитные материалы  
**Maqnitləşmə xassəsi** — магнитные свойства  
**Maqnitli fırça** — магнитная кисть  
**Mala** — штукатурка  
**Manjet** — манжет  
**Marka nişanı** — маркировочное обозначения  
**Markalama** — маркировка  
**Marker** — маркер  
**Maskalama (maskalanma)** — маскировка  
**Maşa** — клещи  
**Materialşünaslıq** — материаловедение  
**Matqab** — шнек  
**Matris** — матрица  
**Mexanik sınaq** — механическое испытание  
**Mexanik sınaq** — механическое испытание  
**Mexanizm** — механизм  
**Mexanizmin səssizliyi** — бесшумность механизма  
**Mexanoskopiya** — механоскопия  
**Metal qələm** — зубило  
**Metal plomb** — металлическая пломба  
**Metalın cilalanması** — полирование металла  
**Metalın eroziyası** — эрозия металла  
**Metalizasiya** — металлизация  
**Metalkəsən alət** — металлорежущий инструмент  
**Metalşünaslıq** — металловедение  
**Metrologiya** — метрология  
**Meyl** — наклон  
**Meyl bucağı** — угол наклона  
**Meyllik** — уклон  
**Məftil** — проволока  
**Məftil burma** — проволочная закрутка  
**Məftil mişar (“ciql”)** — проволочная пила (“джигл”)  
**Məftillərin burulması** — скрутка проводов

**Məhdudlaşdırıcı (söykək)** — ограничитель (упор)  
**Məhsul** — продукт  
**Məhvedici təsir** — поражающее действие  
**Məişət ayaqqabısı** — бытовая обувь  
**Məmulat** — изделие  
**Məngənə** — тиски  
**Mərhələ** — этап  
**Mərkəzi bölgə** — центральная зона  
**Məsaməlilik** — пористость  
**Mikrohissəcik** — микрочастица  
**Mikroiz** — микрослед  
**Mikrokələkötürlük** — микронеровность  
**Mikrometr** — микрометр  
**Mikroprofil** — микропрофиль  
**Mikroskop** — микроскоп  
**Mikrostruktur** — микроструктура  
**Mikrotrasologiya** — микротрасология  
**Mil** — ось, стержень, чека  
**Mina** — эмаль  
**Minalama** — эмалирование  
**Minusiya** — минуции (*морфологические детали папиллярных узоров*)  
**«Minus» toxuma, “material çatışmazlığı”** — “минус” ткани  
**Misləmə** — меднение  
**Mismar** — гвоздь  
**Mismarçıxaran** — гвоздедер (*инструмент для извлечения гвоздей из досок*)  
**Mişar** — пила  
**Mişarlama izləri** — следы распила  
**Model** — модель  
**Modelləşdirici qurğu** — моделирующая установка  
**Modelləşdirmə** — моделирование  
**Modifikasiya** — модификация  
**Modifikator** — модификатор  
**Modul** — модуль  
**Molar (kök diş)** — моляр  
**Monodaktiloskopiya** — монодактилоскопия  
**Montaj** — монтаж  
**Möhkəmlik** — прочность  
**Mufta** — муфта  
**Mum model** — восковая модель  
**Mumabənzər** — воскообразное  
**Mühəndis aləti** — инженерный инструмент  
**Müqayisə tədqiqatı** — сравнительное исследование  
**Müqayisə üçün materiallar** — материалы для сравнения  
**Müstəvi** — плоскость  
**Müşahidə nəticələrinin analizi** — анализ результатов наблюдения  
**Mütləq özlülük** — абсолютная вязкость  
**Nasazlıq** — неисправность  
**Nazik ip** — шпагат  
**Nazim çarx** — маховик  
**Neqativ** — негатив  
**Neqativ əks** — негативное отображение  
**Nəqliyyat vasitələrinin identifikasiyası** — идентификация транспортных средств

**Nəqliyyat vasitələrinin toqquşma mexanizmi** — механизм столкновения транспортных средств

**Nəqliyyat vasitələrinin toqquşması** — столкновение транспортных средств

**Nəqliyyat vasitələrinin toqquşmasının növləri** — виды столкновения транспортных средств

**Nəqliyyat vasitəsinin bazası** — база транспортного средства

**Nəqliyyat vasitəsinin xarici işıqlandırma və işıq signal cihazları** — внешние осветительные и светосигнальные приборы транспортных средств

**Nəqliyyat vasitəsinin izyaradan və izgötürən detal və hissələri** — следообразующие и следовоспринимающие детали и части транспортных средств

**Nəqliyyat-trasoloji ekspertiza** — транспортно-трасологическая экспертиза

**Nikelləmə** — никелирование

**Ninhidrin** — нингидрин

**Nişan** — наметка, пометка, клеймо

**Nişanvurma** — клеймение

**Nitratlaşdırma** — азотирование

**Nivelir** — нивелир

**Nivelirləmə** — нивелирование

**Nomoqram** — номограмма (*график расчетов*)

**Nov** — желоб, лоток

**Novcuq** — желобок, выточка, проточка

**Nöqtə (adacıq)** — точка (островок)

**Nöqtəşəkilli təsvir** — точечное отображение

**Nutromer (içölçən)** — нутромер

**Nümunələr** — образцы

**Nüvə** — ядро

**Obyektin trasoloji formalizasiyası** — трасологическая формализация объекта

**Obyektin trasoloji metrizasiyası** — трасологическая метризация объекта

**Obyektlərin birbaşa və əksinə identifikasiya əlaqəsi** — прямая и обратная идентификационная связь объектов

**Oduncaq** — древесина

**Ox** — стрела, ось, чека

**Ox addımı** — осевой шаг

**Ox boltu** — осевой болт

**Oksidləşdirmə** — оксидирование

**Okulyar** — окуляр

**Operativ trasoloji identifikasiya** — оперативная трасологическая идентификация

**Optimal** — оптимальный

**Oriyentir** — ориентир

**Ortalama** — центровка

**Ortogeniya** — ортогения (*прикус, при котором верхние и нижние передние зубы находятся в одной фронтальной плоскости*)

**Ortoqnatiya** — ортогнатия (*прикус, при котором верхние передние и боковые зубы прикрывают одноимённые нижние*)

**Ortotolidin** — ортотолдин (*реагент для закрепления проявленных йодом следов рук и изготовления их копий*)

**Oturma** — высадка, насадка, осадка, посадка

**Ovuc izlərinin müqayisəli tədqiqatının xüsusiyyətləri** — особенности сравнительного исследования следов ладоней

**Ovucun papilyar naxışları** — папиллярные узоры ладоней

**Oyma** — высечка

**Oymaq** — втулка

**Oynaq** — шарнир



**Oynaq rayber** — качающаяся развертка  
**Oynaqlı hancama** — шарнирная петля  
**Oynaqlı mexanizm** — шарнирный механизм  
**Oyuq** — ячейка, выемка, каверна  
**Ölçək (miqyas)** — масштаб  
**Ölçək (miqyas) xətkəsi** — масштаб-линейка  
**Ölçmə** — измерение  
**Ölçmə laboratoriyası** — лаборатория измерений  
**Ölçmə mexanizmi** — измерительный механизм  
**Ölçmə metodları** — методы измерения  
**Ölçmə mikroskopu** — измерительный микроскоп  
**Ölçmənin xətası** — погрешность измерения  
**Ölçü** — замер, мерка  
**Önəmli (mühüm) əlamət** — существенный признак  
**Örtük** — покрытие, оболочка, кожух, колпачок  
**Örtük-sürgü** — кожух-затвор  
**Ötürücü** — привод, передатчик  
**Özək** — сердцевина, ядро  
**Özəkcik** — сердечник  
**Özlü (döyülən)** — ковкий  
**Özlü tökmə** — ковкая отливка  
**Özlülük** — вязкость  
**Özübağlayan qıfıl (kilid)** — самозапирающийся замок  
**Pafta** — плашка  
**Paltar materialının deşilmə zədəsi** — сквозное повреждение ткани одежды  
**Paltar materialının doğranma-deşilmə zədəsi** — сквозное рубленое повреждение одежды  
**Paltar materialının səthi zədəsi** — поверхностное повреждение ткани одежды  
**Paltar üzərində deşilmə zədəsi** — колотое повреждение одежды  
**Paltar üzərində deşilmə-kəsilmə zədəsi** — колото-резаное повреждение одежды  
**Paltar zədəsinin incəlmiş (nazılmış) sapları** — истончение нити повреждения одежды  
**Paltar zədəsinin uc sapları** — концевые нити повреждения одежды  
**Paltarda zədə yaradan alətlə üst-üstə qoyma** — наложения на орудии, причинившем повреждение одежде  
**Paltarın doğranma zədəsi** — рубленое повреждение одежды  
**Paltarın kəsilmə zədəsi** — резаное повреждение одежды  
**Paltarın mexanik zədələrinin keyfiyyət əlamətləri** — качественные признаки механического повреждения одежды  
**Paltarın mexanik zədələrinin kəmiyyət əlamətləri** — количественные признаки механического повреждения одежды  
**Paltarın mexanik zədəsinin elementləri** — элементы механического повреждения одежды  
**Paltarın təbəqəli deşilmə zədəsi** — сквозное послойное повреждение одежды  
**Papilyar naxışlar** — папиллярные узоры  
**Papilyar naxışların təsnifatı** — классификация папиллярных узоров  
**Papilyar naxışların strukturu** — структура папиллярных узоров  
**Papilyar naxışların struktur bölgələri** — структурные зоны папиллярных узоров  
**Papilyar naxışların bitişik strukturu** — слитная структура папиллярных узоров  
**Papilyar naxışların qırılan strukturu** — обрывистая структура папиллярных узоров  
**Papilyar naxışların morfoloji detalları (minusiya)** — морфологические детали папиллярных узоров (минуции)  
**Papilyar naxışların identifikasiya əlamətləri** — идентификационные признаки папиллярных узоров  
**Papilyar naxışların xüsusiyyətləri** — свойства папиллярных узоров

**Papilyar naxış detallarının müqayisəli tədqiqatının xüsusiyyətləri** — особенности сравнительного исследования деталей папиллярных узоров

**Papilyar naxış izlərinin identifikasiyaya yararlılığının təyin edilməsinin kəmiyyət metodu** — количественный метод определения пригодности следов папиллярных узоров для идентификации

**Papilyaroskop** — папиляроскоп

**Papilyaroskopik lupa** — папилляроскопическая лупа

**Papaqciq** — колпачок

**Parçalara (hissələrə) ayrılma** — разчленение

**Pardaqlama** — шлифование

**Parlaqlıq** — яркость

**Partlayaraq qırılma** — разрыв

**Partlayış kamerası** — взрывная камера

**Pas** — ржавчина

**Paşlanma** — ржавление

**Paşlanmayan polad** — нержавеющая сталь

**Passivasiya** — пассивация

**Passivləşdirmə** — пассивирование

**Pasta (yaxma)** — паста

**Paya** — жердь

**Paz** — клин

**Pazlı bərləşmə** — клиновое соединение

**Pazlı siyirtmə** — клинкетная задвижка

**Pazşəkili sıxac** — зажим кленовый

**Pəncə** — лапа (*долота, сверла и др.*)

**Pərçim (pərçimləmə)** — заклепок, клепка

**Pərçim başlığı** — заклепочная головка

**Pərçimlənmiş** — склепанный

**Pərgar** — циркуль

**Pilləli** — ступеньчатый

**Pitting korroziya** — питтинговая коррозия

**Piyadanı vurma** — наезд

**Piyadanın vurulması anında nəqliyyat vasitəsi ilə zərəcəkməşin qarşılıqlı yerləşmə vəziyyəti** — взаимное расположение транспортного средства и потерпевшего в момент наезда

**Plakirləmə** — плакировка

**Plastik (qalıcı) deformasiya** — пластическая деформация

**Plastiklik** — пластичность

**Plomb** — пломб

**Plomba məftil keçirmə üsulları** — способы продевания проволоки в пломбу

**Plombir (plombir mənğənəsi)** — пломбир (пломбирочные тиски)

**Plombir matrisi (ağac lövhə)** — матрица (плашка) пломбира

**Plombir matrisinin plomb üzərindəki relyef mətni** — рельефный текст матрицы пломбира на пломбе

**Plombirin əlamətləri** — признаки пломбира

**Plomblama** — пломбирование

**Plomblama üçün ip** — бечева для пломбирования

**Plombları zədələmə üsulları** — способы повреждения пломб

**Plombların identifikasiya tədqiqatı** — идентификационное исследование пломб

**Plombun açılması** — вскрытие пломбы

**Plombun bağlanması üçün məftil** — проволока для навешивания пломб

**Plombun ekspertizası** — экспертиза пломб

**Plombun kamoru** — камера пломбы

**Plombun quruluşu** — устройство пломбы  
**Plombun pozulma əlamətləri** — признаки нарушения пломбы  
**Pnevmatik mexanizmlər** — пневматические механизмы  
**Pnevmatik partlayış** — пневматический взрыв  
**Pnevmatik şin** — пневматическая шина  
**Polad** — сталь  
**Polietilen plomb** — полиэтиленовая пломба  
**Polimer** — полимер  
**Poroskopik və eceskopik əlamətlərin müqayisəsinin xüsusiyyətləri** — особенности сравнения пороскопических и эндоскопических признаков  
**Poroskopiya** — пороскопия  
**Porşen** — поршень  
**Pozitiv** — позитив  
**Pozitiv əks** — позитивное отображение  
**Predmet (fizik) modellər** — предметные (физические) модели  
**Predmetin təyinatı** — назначение предмета  
**Premolar** — премоляр  
**Presləmə** — прессование  
**Profilləmə** — профилирование  
**Profiloqrafik metod** — профилографический метод  
**Profilometr** — профилометр  
**Progeniya** — прогения (*прикус, при котором нижняя челюсть выступает вперед (по сравнению с верхней) вследствие её чрезмерного развития*)  
**Proqnatiya** — прогнатия (*прикус, при котором верхняя челюсть выступает вперед вследствие чрезмерного развития верхней челюсти или наоборот, при недоразвитии нижней челюсти*)  
**Protector** — протектор  
**Protectorun qaçış zolağının naxış addımları** — шаг рисунка беговой дорожки протектора  
**Protectorun laylanaraq dağılması** — отслоение протектора  
**Protez tacı** — коронка протеза  
**Proyeksiya** — проекция  
**Puanson** — пуансон  
**Puazo** — пуазо  
**Radial qüvvə** — радиальное усилие  
**Radius** — радиус  
**Rastr** — растр  
**Rastr optikası** — растровая оптика  
**Rayber** — развертка  
**Rayberləmə** — развертывание  
**Reagentlər** — реагенты  
**Reaksiya** — реакция  
**Relyef** — рельеф  
**Rentgen** — рентген  
**Rentgen defektoskopiya** — рентгено-дефектоскопия  
**Rentgenoqrafiya** — рентгенография  
**Rentgenoskopiya** — рентгеноскопия  
**Rentgen-spektral analizi** — рентгено-спектральный анализ  
**Reper** — репер  
**Reysmus** — рейсмус, рейсмас  
**Reysmus dəzgahı** — рейсмусовый станок  
**Rezin** — резина  
**Rəndələmə** — строгание



**Rigel** — ригель  
**Riyazi modelləmə** — математическое моделирование  
**Sağanaq** — оправка  
**Saxlama** — хранение  
**Saxta açar** — поддельный ключ  
**Sallanma** — провес  
**Sancaq** — шпилька  
**Sap** — рукоять, рукоятка  
**Sapma** — отклонение  
**Sarğac** — катушка  
**Sarıma** — обмотка  
**Sarınma (dolama, hörmə) bucağı** — угол скрутки (обмотки, оплетки)  
**Saz qıfıl (kilid)** — исправный замок  
**Sazlama** — настройка  
**Sazlıq** — исправность  
**Seçmə açar** — подобранный ключ  
**Sellüloz** — целлюлоз  
**Seriya istehsalı** — серийное производство  
**Səbəbin müəyyən edilməsi** — установление причины  
**Səngər aləti** — шанцевый инструмент  
**Sərbəst nümunə** — свободный образец  
**Sərbəst sürgü** — свободный затвор  
**Sərbəstdüşmə təcili** — ускорение силы тяжести  
**Sərfiyat məmulatları** — расходные изделия  
**Sərrastlıq** — меткость  
**Sərt küt alətin təsiri ilə yaranan zədə** — повреждение, образующееся в результате воздействия твердого тупого орудия  
**Sərtlik** — жесткость  
**Sərtlik dərəcəsi** — степень жесткости  
**Sərtlik qabırğası** — ребро жесткости  
**Səsboğucu** — глушитель  
**Səthi (yastı) ayaq izi** — поверхностный (плоскостный) след ноги  
**Səthi defekt** — поверхностный дефект  
**Səthi iz** — поверхностный след  
**Səthin keyfiyyəti** — качество поверхности  
**Səthin nahamarlığı (kələ-kötürlüyü)** — шероховатость поверхности  
**Səthin tamamlanması** — отделка поверхности  
**Sferik üz (səth)** — сферическая поверхность  
**Sianlama** — цианирование  
**Sıçrama** — прыскание  
**Sıçrantı** — всплеск, брызг  
**Sıxac** — зажим, сжим  
**Sıxlaşma (kipləşmə)** — уплотнение  
**Sıxlıq (kiplik)** — плотность  
**Sıxma** — вприжим, прижатие  
**Silah** — оружие  
**Silahşünaslıq** — оружиеведение  
**Silindr** — цилиндр  
**Silindrik burğulama** — цилиндрическое сверление  
**Silindrli qıfıl (kilid)** — цилиндрический замок  
**Silindrli qıfılın (kilidin) açarı** — ключ цилиндрического замка  
**Simmetriya** — симметрия



**Sınaq nümunəsi** — опытный образец  
**Sinama (sınaq)** — испытание  
**Sındırma vasitəsi** — орудие взлома  
**Sınıq** — излом  
**Sink örtüklü (sinklənmiş)** — оцинкованный  
**Sinkləmə** — цинкование  
**Sınma bucağı** — угол преломления  
**Sınma və əyilmələr (daktiloskopik)** — изломы и изгибы (дактилоскопические)  
**Sinuslar teoremi** — теорема синусов  
**Sirkul** — циркуль  
**Situasiya** — ситуация  
**Situasyon trasoloji ekspertiza** — ситуационная трасологическая экспертиза  
**Siyirməli silindrik taxma qıfıl** — врезной цилиндрический замок с засовом  
**Sıyrıq** — царапина  
**Son sürət** — окончательная скорость  
**Sonsuzvint** — червяк  
**Sorbsiya** — сорбция  
**Soyma** — обдирание  
**Soyma kəskisi** — обдирочный резец  
**Soyutma radiatoru** — радиатор охлаждения  
**Söykək** — упор  
**Spektral analiz** — спектральный анализ  
**Spektral cihazlar** — спектральные приборы  
**Spektrometr** — спектрометр  
**Spektroskopiya** — спектроскопия  
**Spesifik əlamət** — специфический признак  
**Stabilizator** — стабилизатор  
**Standart** — стандарт  
**Statik (nöqtəli) ayaq izləri** — статические (точечные) следы ног  
**Stomatoloji status** — стоматологический статус  
**Stopor** — стопор (*устройство, останавливающее и удерживающее в определенном положении движущие части механизмов*)  
**Su axımı** — водосток  
**Sumbata** — наждак  
**Sumbata kağız** — наждачная бумага, шкурка  
**Surik** — сурик  
**Suspenziya** — суспензия  
**Suvaq** — штукатурка  
**Suvald** — сувальда  
**Suvald qıfıl (kilid)** — сувальдный замок  
**Suvald qıfılın (kilidin) açarı** — ключ сувальдного замка  
**Sükan** — штурвал  
**Sünbə** — шомпол  
**Sünbül** — колосок (*хвостовая часть сверла, предназначенного для глубокого сверления*)  
**Süngər daşı** — пемза  
**Süngü** — штык  
**Süngü-bıçaq** — штык-нож  
**Sürgü** — задвижка, затвор, ригель  
**Sürgü açarı** — ключ затвора  
**Sürgü mexanizmi** — затворный механизм  
**Sürgüqolu** — шатунь (*деталь кривошипного механизма*)  
**Sürgünün ilişi mexanizmi** — механизм затворной задержки

**Sürmə** — сурьма  
**Sürtmə** — притир  
**Sürtünmə** — трение  
**Sürtünmə anı** — момент трения  
**Sürtünmə izləri** — следы трения  
**Sürüngəc** — ползунь  
**Sürüşən** — скользящий  
**Sürüşmə** — скалывание, скольжение  
**Şaber** — шабер  
**Şaberləmə** — шабрение  
**Şablon (ülgü)** — шаблон  
**Şabot** — шабот  
**Şaqul** — отвес  
**Şalban** — луч  
**Şassi** — шасси  
**Şaşka** — шашка  
**Şayba** — шайба  
**Şever** — шевер  
**Şifrəli bağlayıcı sistemli qıl (kilid)** — замок с шифруемой системой запираения  
**Şin** — шина, покрышка (*автомобильная*)  
**Şin izi** — след шины  
**Şin izinin uzunluğu** — длина следа шины (*при одном обороте колеса*)  
**Şin protektorunun qaçış yolu naxışlarının növləri** — виды рисунков беговой дорожки протектора шины  
**Şin protektorunun qaçış zolağının şəkli** — рисунок беговой дорожки протектора шины  
**Şlak (posa, kəf)** — шлак  
**Şlif** — шлиф  
**Şpindel** — шпindel  
**Şplint** — шплинт  
**Ştamp** — штамп  
**Ştangelət** — штанген-инструмент  
**Ştangenreysmus** — штангенрейсмус  
**Ştangensirkul (ştangenpərgar)** — штангенциркуль  
**Ştanq** — штанга  
**Ştativ** — штатив  
**Ştekker** — штеккер  
**Ştekker yuvası** — розетка  
**Ştepsel** — штепсель  
**Ştift** — штифт  
**Ştiftli diş** — штифтовой зуб  
**Ştixmass** — штихмасс  
**Ştuser** — штуцер  
**Şup** — щуп (*инструмент для поиска под землёй*)  
**Şurup** — шуруп  
**Taxılma** — насаживание  
**Taxma** — насадка  
**Taxtabənd** — леса  
**Talvar** — навес  
**Tamamlama** — отделка  
**Tamasa şever** — речный шевер  
**Tamasalı-qundaq mexanizmi** — речно-прикладной механизм  
**Tamın hissələri (parçaları) üzrə müəyyənləşdirilməsi** — установление целого по частям

**Tamın hissələrinə görə bərpası** — восстановление целого с помощью его частей  
**Texnik kontrol** — технический контроль  
**Texnik şərtlər** — технические условия  
**Texnoloji əlamətlər** — технологические признаки  
**Texnoloji əməliyyat** — технологическая операция  
**Texnoloji proses** — технологический процесс  
**Teodolit** — теодолит  
**Termik emal** — термическая обработка  
**Təbəqələşmə izləri** — следы наслоения, следы отслоения  
**Təbəqənin termovakuum tozlandırılması üsulu ilə izlərin aşkarlanması** — проявление следов способом термовакuumного напыления пленок  
**Təbii yaşlanma (qocalma)** — естественное старение  
**Tədqiqatın nəticələrinin dəyərləndirilməsinin xüsusiyyətləri** — особенности оценки результатов исследования  
**Təhlükəsizlik texnikası** — техника безопасности  
**Təhrifat** — искажение  
**Təkər** — колесо  
**Təkər şininin karkası** — каркас покрышки  
**Təkrar izlər** — вторичные следы  
**Təmirəyararlılıq** — ремонтоспособность  
**Təmizlik (səthin təmizliyi) dərəcəsi** — степень чистоты (поверхности)  
**Tənəkə** — жесть  
**Təpə** — вершина  
**Təpmə** — отдача, откат  
**Tər dəlikləri** — поры  
**Təsadüf əlamət** — случайный признак  
**Təsadüf xətalər** — случайные погрешности  
**Təsərrüfat bıçaqları** — ножи хозяйственные  
**Tıxas** — пробка, пыж  
**Tıxas-kalibr** — калибр-пробка  
**Tıxaуıcı** — навойник  
**Tikiş** — шов  
**Tikişsiz boru** — бесшовная труба  
**Tikmə** — шивание  
**Til** — грань, ребро  
**Tilişkə (metalda)** — заусенец  
**Tir** — балка, брус  
**Titrəmə** — колебание  
**Tiyə** — клинок  
**Tiyə ağzı** — лезвие  
**Tiyə ağzının itilənməsi** — заточка лезвия (на клинковых инструментах)  
**Toxa** — полотьник (кетмень)  
**Toxas** — навойник  
**Toxas** — трамбовка (машина для уплотнения грунта)  
**Toqquşma bıçağı** — угол столкновения  
**Toqquşma nöqtəsi** — точка столкновения  
**Tomпak** — томпак  
**Top** — ступица  
**Topoqrafiya** — топография  
**Topraqtutucu** — грунтозацеп  
**Tormozlama** — торможение  
**Tormozlama anı** — тормозящий момент


**Toz** — порошок  
**Tozlama** — распыление  
**Tökmə** — литье, налив  
**Törpü** — 1. брусочка (*квадратный напильник с крупной насечкой*); 2. рашпиль (*вид напильника с точечным зубом*)  
**Trak** — трак (*составляющая часть гусеницы*)  
**Tral** — трал (*инструмент для поиска скрытых предметов*)  
**Transpozisyon (topoqrafik) əlamət** — транспозиционный (топографический) признак  
**Trasologiya** — трасология  
**Trasologiyada əksolunma şəkilləri** — формы отражения в трасологии  
**Trasoloji diaqnostikanın nəzəriyyəsi** — теория трасологической диагностики  
**Trasoloji ekspert diaqnostikası** — трасологическая экспертная диагностика  
**Trasoloji ekspert identifikasiyası** — трасологическая экспертная идентификация  
**Trasoloji ekspertiza** — трасологическая экспертиза  
**Trasoloji ekspertiza haqqında elm** — наука о трасологической экспертизе  
**Trasoloji ekspertiza metodu** — метод трасологической экспертизы  
**Trasoloji ekspertiza obyektlərinin qarşılıqlı təsiri** — взаимодействие объектов трасологической экспертизы  
**Trasoloji ekspertizanın xüsusi metodu** — частный метод трасологической экспертизы  
**Trasoloji ekspertizanın ilkin məlumatları** — исходные данные трасологической экспертизы  
**Trasoloji ekspertizanın konkret metodikası** — конкретная методика трасологической экспертизы  
**Trasoloji ekspertizanın metodikası** — методика трасологической экспертизы  
**Trasoloji ekspertizanın növləri** — виды трасологической экспертизы  
**Trasoloji ekspertizanın obyektləri** — объекты трасологической экспертизы  
**Trasoloji ekspertizanın predmeti** — предмет трасологической экспертизы  
**Trasoloji ekspertizanın ümumi metodu** — общий метод трасологической экспертизы  
**Trasoloji ekspertizanın vəzifəsi** — задача трасологической экспертизы  
**Trasoloji ekspertizanın yarım növü** — подвид трасологической экспертизы  
**Trasoloji xassələr** — трасологические свойства  
**Trasoloji identifikasiya** — трасологическая идентификация  
**Trasoloji identifikasiya nəzəriyyəsi** — теория трасологической идентификации  
**Trasoloji identifikasiya obyektinin dayanıqlığı (sabitliyi)** — устойчивость объекта трасологической идентификации  
**Trasoloji modellərin təsnifatı** — классификация трасологических моделей  
**Trasoloji tədqiqat** — трасологическое исследование  
**Trasoloji tədqiqatın konkret vəzifəsi** — конкретная задача трасологического исследования  
**Trasoloji tədqiqatın mərhələləri** — стадии трасологического исследования  
**Trasoloji tədqiqatlarda qrup mənsubiyyəti** — групповая принадлежность в трасологических исследованиях  
**Trassir** — трассирующий  
**Trayektoriya** — траектория  
**Trayektoriyanın enən xətti** — нисходящая ветвь траектории  
**Trayektoriyanın təpəsi** — вершина траектории  
**Trayektoriyanın yüksələn xətti** — восходящая ветвь траектории  
**Trema (diastema)** — трема (диастема)  
**Trigonometrik funksiyalar** — тригонометрические функции  
**Tripleks** — триплекс  
**Tunc** — бронза  
**Turbulent axın** — турбулентная струя  
**Tutqac** — державка  
**Tutucu** — зацеп



**Tutum** — емкость  
**“Uistiti”** — “уистити”  
**Uc** — острие  
**Ucluq** — наконечник  
**Uçuşun başlanğıc nöqtəsi** — точка вылета  
**Ultrabənövşəyi şüalar** — ультрафиолетовые лучи  
**Ultramikroskop** — ультрамикроскоп  
**Universal qatqılar** — универсальные смеси  
**Uyğun izlər** — соответственные следы  
**Uyğunlaşdırma** — пригонка  
**Uzununa** — вдоль  
**Uzununa sürüngəcli sürgü** — продольно-скользящий затвор  
**Üçayaq** — тренога  
**Üçüzlü** — трехгранный  
**Ümumi korroziya** — общая коррозия  
**Ümumiləşmiş obyekt** — совокупный объект  
**Üst hədd** — верхний предел  
**Üstlük** — накладка  
**Üz** — грань  
**Üz qaynağı** — наварка  
**Üzlük** — щека, щечка (*деталь из листового металла*)  
**Üzülüb qırılma** — разрыв  
**Üzvi şüşə** — органическое стекло  
**Vasitə** — орудие, приспособление  
**Verici mexanizm** — подающий механизм  
**Verstak (çilingər dəzgahı)** — верстак  
**Vərdənə, val** — вал, валец, каток  
**Vərdənə-torna dəzgahı** — вальце-токарный станок  
**Vibrasiya** — вибрация  
**Vint birləşməsi** — винтовое соединение  
**Vint qifili (kilidi)** — винтовой замок  
**Vintaçan** — отвертка  
**Vintli qıfıl (kilidin) açarı** — ключ к винтовому замку  
**Vizir xətti** — визирная линия  
**Vizirləmə** — визирование  
**Vizual izləmə** — визуальное наблюдение  
**Vurucu** — ударник  
**Vurucu mexanizm** — ударный механизм  
**Yağdan** — масленка  
**Yağdaşı** — оселок  
**«Yalançı» yarımfabrikat** — “ложный” полуфабрикат  
**Yalın ayaq izinin ölçülməsi** — измерение следа босой ноги (стопы)  
**Yalın ayaq izləri** — след босой ноги (стопы)  
**Yamaq** — заплатка  
**Yan dişlər** — боковые зубы  
**Yan kəsici ağız** — боковая режущая кромка  
**Yan tərəf (nəqliyyat vasitəsində)** — боковина  
**Yanıq** — нагар  
**Yanma** — сгорание  
**Yanma kamerası** — камера сгорания  
**Yaranma mənbəyinin müəyyən edilməsi** — установление источника происхождения  
**Yardımcı mexanizm** — вспомогательный механизм

**Yarıq** — паз, прорез, разруб, щелка  
**Yastı əks** — плоскостное отображение  
**Yastı deformasiya** — плоская деформация  
**Yastı diş protezi** — пластиночный зубной протез  
**Yastı plomb** — пластинчатая пломба  
**Yastıq (yataq)** — подшипник  
**Yavaşladıcı (ləngidici)** — замедлитель  
**Yay** — пружина  
**Yay baftası** — пружинная лента  
**Yayıma** — наслоение  
**Yaylı qıfil (kilid)** — пружинный замок  
**Yaylı qıfılın (kilidin) açarı** — ключ пружинного замка  
**Yaylı sıxac** — пружинный зажим  
**Yaylı sürgü** — пружинный затвор  
**Yaylı və suvaldlı qıfilların (kilidlərin) uzununa və eninə qoruyucuları** — продольные и поперечные предохранители пружинных и сувальдных замков  
**Yeriş (yürümə vərdişləri)** — походка (навыки ходьбы)  
**Yeriş xətti** — линия ходьбы  
**Yeriş vərdişləri** — навыки ходьбы (походка)  
**Yeyə** — напильник, карасик; 2.bax: **Törpü**  
**Yeyə, dairəvi** — круглый напильник  
**Yeyə, itiüclü** — напильник, остроносный  
**Yeyə, kiçik** — надфиль (маленький напильник с мелкой насечкой)  
**Yeyə, məxməri** — напильник, бархатный  
**Yeyə, üçüzlü** — напильник, трехгранный  
**Yeyə, yarım dairəvi** — полукруглый напильник  
**Yeyə, yastı** — плоский напильник  
**Yeyə, yumru** — круглый напильник  
**Yeyələmə** — опилование  
**Yeyənin kərtiyi** — насечка напильника  
**Yeyilmə** — износ, изнашиваемость  
**Yığılma (qatlanma)** — складывание  
**Yırğalanan kulis** — качающаяся кулиса  
**Yırğalanma (oynama, laxlama)** — качание  
**Yiv** — резьба, нарезы  
**Yiv addımları** — шаг нарезов  
**Yivaçan** — метчик (режущий инструмент для нарезания резьбы в отверстиях)  
**Yivlərin dikliyi** — крутизна нарезов  
**Yivölçən** — резьбомер  
**Yod borucuğu** — йодная трубка  
**Yod buxarı** — пары йода  
**Yod kamerası** — йодная камера  
**Yoxlanılan obyekt** — проверяемый объект  
**Yol-nəqliyyat hadisələrində nəqliyyat vasitəsinin içərisində olan zərərçəkmişlərin paltarlarında və bədəninə yaranan izlər** — следы, возникающие при дорожно-транспортных происшествиях на одежде и теле потерпевших, находящихся внутри транспортного средства  
**Yol-nəqliyyat hadisəsi** — дорожно-транспортное происшествие  
**Yol-nəqliyyat hadisəsi yerindəki vəziyyətin rekonstruksiyası** — реконструкция обстановки места дорожно-транспортного происшествия  
**Yol-nəqliyyat hadisəsinin kompleks tədqiqatı** — комплексное исследование дорожно-транспортного происшествия

**Yol-nəqliyyat hadisəsinin yeri** — место дорожно-транспортного происшествия  
**Yonqar** — стружка  
**Yonma** — точение  
**Yönəldici** — направляющий  
**Yumşaqılıq** — мягкость  
**Yuvacıq** — гнездо, кармашек, ячейка  
**Yuz** — юз  
**Yük** — заряд  
**Yüksək möhkəmlilik** — высокая прочность  
**Yüksək tabalma** — высокий отпуск  
**Yüksələn xətt** — линия возвышения  
**Yürüyüş (yeriş)** — ходьба  
**Zağ (zağlama)** — воронение (*создание на поверхности стали черной пленки*)  
**Zavod (sənaye, firma, fabrik) üsulu ilə hazırlanma** — заводское (промышленное, фирменное, фабричное) производство  
**Zenker** — зенкер  
**Zenkerləmə** — зенковка (*режущий инструмент, применяющийся для обработки входных частей отверстий*)  
**Zədə** — повреждение  
**Zərbə mərkəzi** — центр удара  
**Zədə ucları** — концы повреждения  
**Zədə kənarları** — края повреждения  
**Zədə saplarının liflənməsi** — разволоknенность нитей повреждения  
**Zədə saplarının sərbəst ucları** — свободные концы нитей повреждения  
**Zədə saplarının sıxlaşması** — уплотнение нитей повреждения  
**Zədə saplarının yastılanması** — уплощение нитей повреждения  
**Zərbə yetirilərkən alətin əldə rahat tutulması** — удобство удержания инструмента при нанесении ударов  
**Zınba** — бородок, пробойник  
**Zindan (örs)** — наковальня  
**Zireh** — броня  
**Zireh örtüyü** — броневая обшивка, бронепокров  
**Zol (zolaq)** — полоса, полоска





**РУССКО-АЗЕРБАЙДЖАНСКИЙ  
СЛОВАРЬ  
ПО СУДЕБНО-ТРАСОЛОГИЧЕСКОЙ  
ЭКСПЕРТИЗЕ**



**Абразивная способность** — abrazivlik qabiliyyəti  
**Абразивный инструмент** — abraziv alət  
**Абсолютная вязкость** — mütləq özlülük  
**Абсорбция** — absorbsiya  
**Автогенная резка** — avtogenlə kəsmə (doğrama)  
**Автомат** — avtomat  
**Автоматизация производства** — istehsalın avtomatlaşdırılması  
**Автоматика** — avtomatika  
**Агрегат** — aqreqat  
**Адгезия** — adheziya  
**Адсорбция** — adsorbsiya  
**Азимут магнитный** — maqnit azimutu  
**Азотирование** — nitratlaşdırma  
**Азотнокислое серебро (ляпис)** — gümüş nitrat (lyapis) cəhənnəm daşı  
**Аллоксан** — alloksan  
**Алюминиевая фольга** — alüminium folqası  
**Амортизатор** — amortizator  
**Амортизация** — amortizasiya  
**Анализ результатов наблюдения** — müşahidə nəticələrinin analizi  
**Аналитическая стадия экспертного исследования** — ekspert tədqiqatının analitik mərhələsi  
**Аналогичный** — analoji, bənzər  
**Анастомоз (мостик)** — anastomoz (körpücük)  
**Анатомические признаки зубов** — dişlərin anatomik əlamətləri  
**Анкер** — anker  
**Аномалия зубов** — dişlərin anomaliyası  
**Антикоррозионная защита** — antikorrozion qoruyucu  
**Антикоррозионность** — antikorroziyalıq, korroziyaya davamlılıq  
**Антифриз** — antifriz (*donmayan məhlul; etilenqlikol kimi maddələrin digər mayələrə qatılması ilə onun donma dərəcəsi aşağı salınır*)  
**Антифрикционность** — sürtünməyə davamlılıq  
**Арматура (металлический стержень)** — armatur (metal çubuq)  
**Артикулятор** — artikulyator  
**Атмосферная коррозия** — atmosfer korroziyası  
**Атомно-абсорбционный спектральный анализ** — atom-absorbsion spektral analizi  
**Атрибутивный (качественный) признак** — atributiv (keyfiyyət) əlamət  
**База транспортного средства** — nəqliyyat vasitəsinin bazası  
**Базисная зона** — bazis bölgəsi  
**Базисная плоскость** — bazis səthi  
**Балансир** — balansir, taraz  
**“Балерина”** — “balerina”  
**Балка** — tir  
**Бандаж** — bandaj, kəmər (*təkərin ayrılan polad kəməri*)  
**Барабан** — baraban  
**Барашек** — qulaqlı qayka  
**Башмак** — başmaq  
**Беговая дорожка** — qaçış yolu  
**Белые линии (линии Бокариуса)** — ağ xətlər (Bokarius xətləri)  
**Бесшовная труба** — tikişsiz boru  
**Бесшумность механизма** — mexanizmin səssizliyi  
**Бечева для пломбирования** — plomblama üçün ip  
**Биметалл** — bimetal

**Бипрогнатический прикус (бипрогнатия)** — biproqnatik dişləmə (biproqnatiya)  
**Бифуркация** — bifurkasiya  
**Блокировка** — bloketmə, bloklaşdırma  
**Боевая грань** — işlək til  
**Боек** — döyəc  
**Боковая режущая кромка** — yan kəsici ağız  
**Боковина** — yan tərəf (nəqliyyat vasitəsində)  
**Боковые зубы** — yan dişlər  
**Болванка** — korput  
**Болезни зубов** — dişlərin xəstəliyi  
**Болт** — bolt  
**Болтовое соединение** — bolt birləşdirməsi  
**Большие коренные зубы** — böyük kök dişlər  
**Бородок (пробойник)** — zınba  
**Брак** — çıxdaş, zay məhsul  
**Бреккер** — brekker  
**Брикет** — briket  
**Броневая обшивка** — zireh örtüyü  
**Бронепокров** — zireh örtüyü  
**Бронза** — tunc  
**Броня** — zireh  
**Брус** — tir  
**Брусовка** — törpü (*iri dişcikli kvadrat yeyə*)  
**Брусок** — bülöv daşı  
**Брызг** — sıçrantı  
**Булат** — bulat, türk poladı (*polad növü*)  
**Бурильный замок** — qazıma kilidi  
**Бытовая обувь** — məişət ayaqqabısı  
**Бюгельный протез** — byuqel protezi  
**Вал, валец** — vərdənə, val  
**Вальце-токарный станок** — vərdənə-torna dəzgahı  
**Вгибание** — içəriyə əymə  
**Вдавленный след** — basma iz  
**Вдоль** — uzununa, boyuna  
**Венчик** — halqa  
**Вероятностно-статистический метод локализации участка узора, отобразившегося в следе** — izdə əks olunan, naxış sahəsinin lokalizasiyasının ehtimal-statistik metodu  
**Верстак** — verstak, çilingər dəzgahı  
**Вертлюг** — fırlanğıc  
**Верх обуви** — ayaqqabının üstü  
**Верхний предел** — üst hədd  
**Вершина** — tərə  
**Вершина траектории** — trayektoriyanın tərəsi  
**Вес** — çəki  
**Вещество следа** — iz maddəsi  
**Взаимная притирка** — qarşılıqlı sürtmə  
**Взаимное расположение транспортного средства и потерпевшего в момент наезда** — piyadanın vurulması anında nəqliyyat vasitəsi ilə zərəcəkmənin qarşılıqlı yerləşmə vəziyyəti  
**Взаимодействие** — qarşılıqlı təsir  
**Взаимодействие объектов идентификации** — identifikasiya obyektlərinin qarşılıqlı təsiri  
**Взаимодействие объектов трасологической экспертизы** — trasoloji ekspertiza obyektlərinin qarşılıqlı təsiri

**Взводитель** — çevirgəc  
**Взлом замка** — qıfılın (kilidin) sındırılması  
**Взрывная камера** — partlayış kamerası  
**Вибрация** — vibrasiya, titrəmə  
**Видимый след** — görünən iz  
**Виды воздействия в процессе следового контакта** — iz kontaktı prosesində təsirin növləri  
**Виды обуви** — ayaqqabı növləri  
**Виды отображения** — əksin növləri  
**Виды рисунков беговой дорожки протектора шины** — şin protektorunun qaçış yolu naxışlarının növləri  
**Виды следов ног** — ayaq izlərinin növləri  
**Виды столкновения транспортных средств** — nəqliyyat vasitələrinin toqquşmasının növləri  
**Виды траологической экспертизы** — trasoloji ekspertizanın növləri  
**Визирная линия** — vizir xətti  
**Визирование** — vizirləmə  
**Визуальное наблюдение** — vizual izləmə  
**Вила** — çəngəl (qarmaq)  
**Винтовое соединение** — vint birləşdirməsi  
**Винтовой замок** — vint qıfılı (kilidi)  
**Виток** — dolaq  
**Вихревой способ (нарезания резьбы)** — burulğan üsulu (*yivaçmada*)  
**Вкладка** — içlik  
**Вкладыш** — içlik  
**Включения в головку петли (серцевина петли)** — ilgəyin içi (*özəyi*)  
**Вмятина** — batıq, əzik  
**Внедрившийся след** — hopmuş iz  
**Внелабораторное исследование** — laboratoriyadankənar araşdırma (*tədqiqat*)  
**Внешние осветительные и светосигнальные приборы транспортных средств** — nəqliyyat vasitəsinin xarici işıqlandırma və işıq signal cihazları  
**Внешняя коррозия** — xarici korroziya  
**Внутренний дефект** — daxili defekt  
**Внутренняя коррозия** — daxili korroziya  
**Вогнутость** — çöküklük  
**Водосток** — su axını  
**Возвратная пружина** — qaytarıcı yay  
**Войлочный** — keçə  
**Волокнистая структура** — lifli struktur  
**Волокно** — lif, tel  
**Волочение** — çəkmə, eşmə  
**Воронение** — zağ, zağlama, qaraltma (*poladın səthinə qara təbəqə çəkilməsi*)  
**Воронка** — 1.qıf; 2.çala, çuxur  
**Ворс** — hov  
**Восковая модель** — mum model  
**Воскообразное** — mumabənzər  
**Восстановление целого с помощью его частей** — tamın hissələrinə görə bərpası  
**Восходящая ветвь траектории** — trayektorianın yüksələn xətti  
**Впадина** — çökək  
**Вприжим** — sıxma  
**Врезание** — girmə (*alətin obyektə daxil olması*)  
**Врезное шлифование** — dərin pardaqlama  
**Врезной цилиндрический замок с засовом** — siyirməli silindrik taxma qıfıl  
**Врубка** — kərtik (*bitişdirmə*)

**Всадное (стычное) крепление рукоятки** — dəstəyin sancma üsulu ilə bərkidilməsi (*alətdə*)  
**Вскрытие пломбы** — plombun açılması  
**Всплеск** — sıçrantı  
**Вспомогательный механизм** — yardımçı mexanizm  
**Вставной** — qoyma, taxma  
**Встречный угол** — qarşı bucaq  
**Вторичные следы** — təkrar izlər  
**Вторичный след бечевы** — ipin təkrar izi  
**Втулка** — oymaq  
**Выбрасыватель** — kənaředici  
**Выбрасывающий механизм** — kənaředici mexanizm  
**Вывод эксперта-трасолога** — ekspert-trasoloqun gəlidiyi nəticə  
**Выгиб** — əyilmə, əyilərək qabartma  
**Выемка** — oyuq, çıxur  
**Выемки на резаках** — kəsici dişlərdə oyuqlar  
**Выключатель** — ayırıcı, açar  
**Выпуклость** — qabarıqlıq  
**Вырез, вырезка** — kəsik, kəsib çıxarma  
**Вырубка** — çarma, çarib çıxarma  
**Вырыв** — qorıq, qorma  
**Высадка** — oturtma  
**Высверливание** — deşmə  
**Высечка** — oyma  
**Высокая прочность** — yüksək möhkəmlilik  
**Высокий отпук** — yüksək tabalma  
**Высота каблука обуви** — ayaqqabı dabanının yüksəkliyi (*hündürlüyü*)  
**Выступ** — çıxıntı  
**Выточка** — içyuva  
**Вытяжка** — basıb uzatma  
**Вязкость** — özlülük  
**Габаритные размеры** — qabarit ölçülər  
**Газовая коррозия** — qaz korroziyası  
**Газовая резка** — qaz doğraması  
**Газовая сварка** — qaz qaynağı  
**Газопрессовая сварка** — qaz-pres qaynağı  
**Гайка-барашек** — qulaqlı qayka  
**Гальванокоррозия** — qalvanik korroziya  
**Галтельный резец** — Hantel (*haşiyə rəndəsi*) kəskisi  
**Гальванотехника** — qalvanotexnika  
**Гальваническое покрытие** — qalvank örtük  
**Гантель** — hantel  
**Гарпунь** — harpun  
**Гвоздедер** — mismarçıxaran (*ling, kəlbətin, balta və s. formasında ola bilər*)  
**Гвоздь** — mismar  
**Геометрические параметры** — həndəsi parametrlər  
**Геральдика** — heraldika  
**Герметизация** — hermetizasiya, hermetikləşdirmə  
**Гибкие пленки** — əyilgən (elastik) təbəqələr  
**Гибкость** — əyilgənlik, elastiklik  
**Гигроскопичность** — hiqroskopiklik  
**Гильза** — giliz  
**Гладкая поверхность** — hamar səth



Глазок (кольцо) — gözcük  
Глубиномер — dərinlikölçən  
Глухая посадка — bərk (kip) oturtma  
Глухое отверстие — qaralı deşik  
Глушитель — səsboğucu  
Гнездо — yuvacıq  
Гомогенный — homogen  
Гомеоскопия — homeoskopiya  
Горизонтальная дальность — horizontal uzaqlıq (məsafə)  
Горячая штамповка — qaynar ştamplama  
Горячее покрытие — qaynar örtük  
Гравировка — qravürləmə  
Гравюра — qravür  
Грань — üz, til  
Гребень, гребенка — daraq (dişli çarxda yiv açmaq üçün dişli kəski)  
Грубая обработка — kobud emal  
Грунт — qrun, torpaq, süxur  
Грунтозацеп — torpaqtutucu  
Групповая принадлежность в трасологических исследованиях — trasoloji tədqiqatlarda qrup mənsubiyyəti  
Групповые следы ног (дорожка следов) — ayaq qrup izləri (ayaq izlərinin ciğırı)  
“Гусиная лапа”, “рак” — “qazayağı”, “xərçəng”  
Густота линий — xətlərin sıxlığı  
Давильный станок — basqı dəzgahı  
Давление — basqı, təzyiq  
Давность следа — izin yaranma müddəti (köhnəliyi)  
Дактилокалькулятор — daktilokalkulyator  
Дактилоскопическая лупа — daktiloskopik lupa  
Дактилоскопическая пленка — daktiloskopik plyonka  
Дактилоскопическая экспертиза — daktiloskopik ekspertiza  
Дактилоскопические порошки — daktiloskopik tozlar  
Дактилоскопия — daktiloskopiya  
Дамаск — dəməşq (polad növü)  
Двойной микроскоп — ikili mikroskop  
Декадактилоскопия — dekadaktiloskopiya  
Дельта — delta  
Демонтаж — demontaj  
Демпфер — dempfer (mexanik enib-qalxmaların sürətləndirilməsi üçün qurğu)  
Демпферование — dempferləmə  
Державка — tutqac  
Десна — diş əti  
Дефект — defekt  
Дефект внутренний — daxili defekt  
Дефект поверхностный — səthi defekt  
Дефектоскоп — defektoskop  
Дефектоскопия — defektoskopiya  
Деформационные свойства — deformasiya xassələri  
Деформация — deformasiya  
Деформация пластическая — plastik deformasiya  
Деформация плоская — yastı deformasiya  
Деформация поперечная — çarpaz deformasiya  
Деформация эластическая (упругая) — elastik deformasiya

**Деформирование** — deformasiyaya uğrama  
**Диагностический признак** — diaqnostik əlamət  
**Диагностическое (неидентификационное) исследование** — diaqnostik (identifikasiya olmayan) tədqiqat  
**Диагностическое исследование замков и пломб** — qıfıl (kilid) və plombların diaqnostik tədqiqatı  
**Диагностическое исследование зубов и их следов** — dişlərin və onların izlərinin diaqnostik tədqiqatı  
**Диагностическое исследование следов рук** — əl izlərinin diaqnostik tədqiqatı  
**Динамическая вязкость** — dinamik özlülük  
**Динамический (линейный) след ноги** — ayağın dinamik (xətti) izi  
**Динамометр** — dinamometr  
**Дистальная зона** — distal bölgə  
**Дифениламин** — difenilamin  
**Дифференциальный механизм** — diferensial mexanizm  
**Дифференциация** — differensiasiya  
**Диффузия** — diffuziya  
**Диффузно-контактный метод** — diffuziya-kontakt metodu  
**Длина и ширина пальца** — barmağın uzunluğu və eni  
**Длина следа шины (при одном обороте колеса)** — şin izinin uzunluğu (*təkərin bir dövriyyəsində*)  
**Длина хода** — gedişin uzunluğu  
**Длина шага** — addımın uzunluğu  
**Днище** — dib  
**Долбежный резец** — iskənə kəski  
**Долбяк** — iskənə  
**Долото** — balta  
**Домкрат** — domkrat  
**Донная часть (дно)** — dib hissə  
**Дополнительное повреждение (при механическом повреждении одежды)** — əlavə zədə (*paltarın mexanik zədələnməsi zamanı*)  
**Дорожно-транспортное происшествие** — yol-nəqliyyat hadisəsi  
**Древесина** — oduncaq  
**Древесная мука** — ağac unu  
**Дрель** — drel, matqab  
**Дублет** — dublet  
**Дуговой узор** — qövs naxışı  
**Дужка** — qövs, asqı  
**Дуплекс** — dupleks  
**Дюбель** — dübel  
**Дюйм** — düyüm  
**Единичные следы ног** — ayrı-ayrı ayaq izləri  
**Емкость** — tutum  
**Ерунок** — itibucaqlı künyə  
**Ерш** — dişli mıx  
**Естественное старение** — təbii yaşlanma (qocalma)  
**Жалюзи** — jalüz  
**Жгут** — bağ, eşmə  
**Жевательные бугорки** — çeynəmə tərəcikləri  
**Железо** — dəmir  
**Железо-бетонный** — dəmir-beton  
**Желоб** — nov

**Желобок, выточка** — novcuq  
**Жердь** — paya  
**Жесть** — tənəkə  
**Жесткость** — sərtlik  
**Защитное средство** — qoruyucu vasitə  
**Забивка** — çaxma, vurma  
**Забоина** — qazıq  
**Завертка** — fırlanan dəstək  
**Завитковый узор** — dairə naхіşı  
**Завиток** — dairə  
**Заводские (промышленные, фирменные, фабричные) условия изготовления** — istahsalın zavod (sənaye, firma, fabrik) şərtləri  
**Заводское (промышленное, фирменное, фабричное) производство** — zavod (sənaye, firma, fabrik) üsulu ilə hazırlanma  
**Загиб** — büküm  
**Заготовка** — hazırlıq  
**Задача конкретного трасологического исследования** — konkret trasoloji tədqiqatın vəzifəsi  
**Задача трасологической экспертизы** — trasoloji ekspertizanın vəzifəsi  
**Задача экспертизы следов орудий, инструментов, замков и пломб** — alət, vasitə, qıfıl (kilid) və plombun ekspertizasının vəzifəsi  
**Задача экспертизы следов рук** — əl izləri ekspertizasının vəzifəsi  
**Задвижка** — sürgü  
**Задний край подметки обуви** — ayaqqabı pəncəsinin arxa kənarı  
**Зажим** — sıxac  
**Зажим кленовый** — pazşəkili sıxac  
**Зазубрины** — diş, dişək  
**Заклепок** — pərçim  
**Заклепочная головка** — pərçim başlığı  
**Закол** — qoruq  
**Закон непрерывности** — fasiləsizlik qanunu  
**Закрутка** — burğuc  
**Замедлитель** — yavaşladıcı, ləngidici  
**Замер** — ölçü  
**Замковая резьба** — kilid yivi  
**Замок** — qıfıl, kilid  
**Замок с шифруемой системой запираения** — şifrəli bağlayıcı sistemli qıfıl (kilid)  
**Замочная доска** — kilid lövhəciyi  
**Замочная скважина** — açarıyeri deşiyi  
**Замыкатель** — qapaуıcı, kilidləyici  
**Запирающее устройство** — bağlayıcı qurğu  
**Запирающий механизм** — bağlayıcı mexanizm  
**Заплата** — yamaq  
**Запор** — qıfıl, kilid  
**Запорная скоба** — qıfıl bəndi  
**Запорные стержни** — bağlama milləri  
**Зарубка** — kərtik  
**Заряд** — yük  
**Зарядить** — doldurmaq  
**Застежка** — ilmək  
**Затачивание, заточка** — itiləmə  
**Затвор** — sürgü

**Затворный механизм** — sürgü mexanizmi  
**Заточка лезвия** — tiyə ağzının itilənməsi (*tiyəli alətlərdə*)  
**Затупление** — kütləşmə  
**Затылок** — daban (*alətlərdə*)  
**Затылочная поверхность** — daban səthi (*alətlərdə*)  
**Заусенец** — tilişkə, qırıntı (*metalda*)  
**Зацеп** — tutucu, dırnaq  
**Зацепление** — ilişmə  
**Защелка** — dil  
**Защитное покрытие** — qoruyucu örtük  
**Зенкер** — zenker  
**Зенковка** — zenkerləmə (*deşiklərin girişinin emal etmə*)  
**Знаковая модель** — işarət modeli  
**Золочение** — qızıllama (qızıl suyuna salınma)  
**Зона** — bölgə  
**Зуб, зубок, зубец** — diş, dişcik  
**Зубило** — metal qələm  
**Зубная формула** — diş formulu  
**Зубная шина** — diş şini  
**Зубной протез** — diş protezi  
**Зубомер** — dişölçən (*texnikada*)  
**Зуборез** — dişaçan (*texnikada*)  
**Зубчатое колесо** — dişli çarx  
**Зубчатый механизм** — dişli mexanizm  
**Игольчатый подшипник** — iynəli yataq  
**Идентификационная информация** — identifikasiya informasiyası  
**Идентификационное исследование замков** — qıfilların (kilidlərin) identifikasiya tədqiqatı  
**Идентификационное исследование пломб** — plombların identifikasiya tədqiqatı  
**Идентификационные признаки обуви** — ayaqqabıların identifikasiya əlamətləri  
**Идентификационные признаки папиллярных узоров** — papilyar naxışların identifikasiya əlamətləri  
**Идентификационные признаки подошвы стопы** — ayaq altının identifikasiya əlamətləri  
**Идентификационные признаки зубов** — dişlərin identifikasiya əlamətləri  
**Идентификационные признаки папиллярных узоров** — papilyar naxışların identifikasiya əlamətləri  
**Идентификационные признаки стопы** — ayaq altının identifikasiya əlamətləri  
**Идентификационный признак** — identifikasiya əlaməti  
**Идентификация** — identifikasiya  
**Идентификация транспортных средств** — nəqliyyat vasitələrinin identifikasiyası  
**Идентифицируемый (отождествляемый) объект** — identifikasiya olunan (eyniləşdirilən) obyekt  
**Идентифицирующий (отождествляющий) объект** — identifikasiyaedən (eyniləşdirən) obyekt  
**Идентичность** — identiklik (eynilik)  
**Известь** — əhəng  
**Изгиб** — əyilmə  
**Изготовление** — hazırlanma, istehsal  
**Изделие** — məmulat  
**Изделия массового производства** — kütləvi istehsal məmulatları  
**Излом** — sınıq, qırıq  
**Изломы и изгибы (дактилоскопические)** — sınıma və əyilmələr (daktiloskopik)  
**Измерение** — ölçmə, ölçü



**Измерение линии Галтона** — Halton ölçü xətti  
**Измерение следа босой ноги (стопы)** — yalın ayaq (altı) izinin ölçülməsi  
**Измерение следа низа обуви** — ayaqqabı altının izinin ölçülməsi  
**Измерительный механизм** — ölçmə mexanizmi  
**Измерительный микроскоп** — ölçmə mikroskopu  
**Изнашиваемость** — yeyilmə, aşınma  
**Износ** — yeyilmə  
**Износ режущего лезвия** — kəsici tiyənin yeyilməsi  
**Изоляционная лента** — izolyasiya lenti  
**Имитация** — imitasiya  
**Инвертор** — invertor  
**Индекс расчлененности** — ayrılma indeksi  
**Индивидуальный признак** — fərdi əlamət  
**Индикатор** — indikator  
**Инженерный инструмент** — mühəndis aləti  
**Инструмент** — alət  
**Инструментальный микроскоп** — alət mikroskopu  
**Интенсивность** — intensivlik  
**Интервал** — interval  
**Интерсептор (перехватыватель)** — interseptor, tutucu  
**Искажение** — təhrifat  
**Искажения признаков рук** — əl əlamətlərinin təhrifatı  
**Искривление** — əyilmə  
**Исправность** — sazlıq  
**Исправный замок** — saz qıfıl (kilid)  
**Испытание** — sınaq, sınaq  
**Исследование** — araşdırma, tədqiqat  
**Истончение нити повреждения одежды** — paltar zədəsinin incəlmiş (nazılmış) sapları  
**Источник идентификационной информации** — identifikasiya informasiyasının mənbəyi  
**Исходные данные** — ilkin məlumatlar  
**Исходные данные трасологической экспертизы** — trasoloji ekspertizanın ilkin məlumatları  
**Йодная камера** — yod kamerası  
**Йодная трубка** — yod borucuğu  
**Каверна** — oyuq  
**Калибр** — kalibr  
**Калибрирующая часть инструмента** — alətin kalibrleyici hissəsi  
**Калибрование, калибровка** — kalibrləmə  
**Калиброметр** — kalibrometr  
**Калибр-пробка** — tıxac-kalibr  
**Камера** — kamer  
**Камера сгорания** — yanma kamerası  
**Камора** — kamor  
**Камора пломба** — plombun kamoru  
**Кановка** — qanov, kanalcıq  
**Канал** — kanal  
**Канатный шкив** — kanat qasnağı  
**Канелюра** — kanelür, novcuq  
**Капроновая нить** — kapron sap  
**Карабин** — karabin  
**Карасик** — yeyə  
**Каркас** — karkas, skelet  
**Каркас покрышки** — təkər şininin karkası

**Кармашек** — yuvacıq, cib  
**Картон** — karton  
**Каток** — vərdənə  
**Катушка** — sarğac  
**Качание** — yıǵalanma, oynama, laxlama  
**Качающаяся кулиса** — yıǵalanan kulis  
**Качающаяся развертка** — oynaq rayber  
**Качественные признаки механического повреждения одежды** — paltarın mexanik zədələrinin keyfiyyət əlamətləri  
**Качество поверхности** — səthin keyfiyyəti  
**Кернение, кернерование** — kernerləmə, sümbələmə  
**Кернер** — kerner, sümbə  
**Кесер** — kəsər  
**Кирка** — külüng  
**Кисть** — fırça  
**Кител** — kitel (*hərbi pencək*)  
**Классификация замков** — qıfılların (kilidlərin) təsnifatı  
**Классификация идентификационных признаков рук** — əlin identifikasiya əlamətlərinin təsnifatı  
**Классификация папиллярных узоров** — papilyar naxışların təsnifatı  
**Классификация следов ног** — ayaq izlərinin təsnifatı  
**Классификация следов рук** — əl izlərinin təsnifatı  
**Классификация трасологических моделей** — trasoloji modellərin təsnifatı  
**Клейма служебные** — xidməti damğalar  
**Клеймение** — damğalama, nişanvurma  
**Клеймо** — damğa  
**Клепка** — pərçim, pərçimləmə  
**Клещи** — maşa  
**Клин** — paz, çiv  
**Клинетная задвижка** — pazlı siyirtmə  
**Клиновое соединение** — pazlı bərləşmə  
**Клинок** — tiyə  
**Клиренс** — klirens (*yer səthi ilə maşının alt səthi arasındakı məsafə*)  
**Клупп** — klup (*çilingər aləti*)  
**Клыки** — köpək dişlər  
**Ключ** — açar  
**Ключ затвора** — sürgü açarı  
**Ключ винтового замка** — vintli qıfılın (kilidin) açarı  
**Ключ пружинного замка** — yaylı qıfılın (kilidin) açarı  
**Ключ цилиндрического замка** — silindrlı qıfılın (kilidin) açarı  
**Ключ сувальдного замка** — suvaldlı qıfılın (kilidin) açarı  
**Кобура** — qobur  
**Кование, ковка** — döymə  
**Ковкий** — özlü, döyülən  
**Ковкая отливка** — özlü tökmə  
**Ковкость** — döyüləbilənlik  
**Кожух** — örtük  
**Кожух-затвор** — örtük-sürgü  
**Колебание** — titrəmə, enib-qalxma  
**Колено** — dirsək  
**Колесо** — təkər, çarx  
**Колесо задерживающееся** — gecikməli çarx

**Колея автотранспортного средства** — avtomotonəqliyyat vasitəsinin yolu  
**Количественные признаки механического повреждения одежды** — paltarın mexanik zədələrinin kəmiyyət əlamətləri  
**Количественный метод определения пригодности следов папиллярных узоров для идентификации** — papilyar naxış izlərinin identifikasiyaya yararlılığının təyin edilməsinin kəmiyyət metodu  
**Количественный признак** — kəmiyyət əlaməti  
**Коллекционное оружие** — kolleksiya silahı  
**Колодка** — qəlib, form  
**Колосок** — sünbül (*dərin dəlmə burğusunun quyruq hissəsi*)  
**Колотое повреждение одежды** — paltar üzərində deşilmə zədəsi  
**Колото-резаное повреждение одежды** — paltar üzərində deşilmə-kəsilmə zədəsi  
**Колпачок** — qaraqıç, paraqıç, örtük  
**Комбинированная пломба** — kombinə edilmiş plomb  
**Комбинированная штамповка** — kombinə edilmiş ştamplama  
**Комбинированный инструмент** — kombinə edilmiş alət  
**Компенсатор** — kompensator  
**Компенсаторная походка** — kompensator yeriş  
**Компетенция эксперта-трасолога** — ekspert-trasoloğun yetərliliyi  
**Комплекс** — kompleks  
**Комплексная экспертиза следов** — izlərin kompleks ekspertizası  
**Комплексная экспертиза следов зубов** — diş izlərinin kompleks ekspertizası  
**Комплексная экспертиза следов рук** — əl izlərinin kompleks ekspertizası  
**Комплексное исследование дорожно-транспортного происшествия** — yol nəqliyyat hadisəsinin kompleks tədqiqatı  
**Комплект** — komplekt  
**Компонент** — komponent  
**Конкретная задача трасологического исследования** — trasoloji tədqiqatın konkret vəzifəsi  
**Конкретная методика трасологической экспертизы** — trasoloji ekspertizanın konkret metodikası  
**Консольный зубной протез** — konsol diş protezi  
**Конструкционная прочность** — konstruksiya möhkəmliyi  
**Конструкция** — konstruksiya  
**Контакт** — kontakt  
**Контактная поверхность** — kontakt səth  
**Контактная сварка** — kontakt qaynağı  
**Контактные пятна** — kontakt ləkələr  
**Контейнер** — konteyner  
**Контроль качество** — keyfiyyət kontrolu  
**Контр-калибр** — kontrkalibr  
**Контрольные обозначения** — kontrol işarələri  
**Контрольный вкладыш** — kontrol içlik  
**Контрольный замок** — kontrol qifil (kilid)  
**Контрольный знак** — kontrol nişanı  
**Контур** — kontur, cizgi  
**Контурная линия следа** — izin kontur xətti  
**Конфигурация** — konfiqurasiya  
**Концевые нити повреждения одежды** — paltar zədəsinin uc sapları  
**Концентричность** — konsentriklik  
**Концы повреждения** — zədə ucları  
**Коренные большие зубы-моляры** — böyük kök dişlər-molarlar  
**Коренные малые зубы-премоляры** — kiçik kök dişlər-premolarlar

**Коронка зуба** — diş tacı  
**Коронка протеза** — protez tacı  
**Корпус** — korpus, gövdə  
**Коррозионная стойкость** — korroziyaya dayanıqlıq, davamlılıq  
**Коррозионная усталость** — korroziya yorğunluğu  
**Коррозия** — korroziya  
**Коррозия общая** — ümumi korroziya  
**Коррозия питтинговая** — pitting korroziya  
**Коса** — dəryaz, kərənti  
**Коэффициент полезного действия** — faydalı iş koeffisienti (əmsalı)  
**Коэффициент формы** — form koeffisienti (əmsalı)  
**Кран (арматурная часть трубопровода)** — kran (*boru kəmərinin armatur hissəsi*)  
**Кран-затвор** — kran sürgü  
**Края повреждения** — zədə kənarları  
**Крейцкопф (ползун)** — kreyskopf, sürgü  
**Крейцмейсель (узкое зубило)** — kreysmeysel, darqələm (ensiz metal qələm)  
**Крепление подошвы обуви** — ayaqqabı altlığının bərkidilməsi  
**Крестовина** — çarpaz (çarpazşəkilli kəşişmə)  
**Кривость** — əyrilik  
**Кривошир** — krivoşip, çarxqolu  
**Крикет** — kriket  
**Критерий** — kriteri (meyar)  
**Кромка** — ağız, kənar  
**Кромка режущего лезвия** — kəsici tiyənin ağzı  
**Кронциркуль** — kronsirkul, içölçən (*xarici xətti ölçmələr üçün alət*)  
**Кронштейн** — kronşteyn  
**Круглый напильник** — yumru yeyə  
**Круглый резец** — dairəvi kəski  
**Крутизна нарезов** — yivlərin dikliyi  
**Крюк, крючок** — qarmaq  
**Кувалда** — gürz  
**Купол** — gümbəz  
**Кустарное изготовление** — kustar istehsal  
**Лаборатория измерений** — ölçmə laboratoriyası  
**Лабораторное исследование** — laboratoriya araşdırması, tədqiqatı  
**Лабораторные испытания** — laboratoriya sınaqları  
**Лабораторные приборы** — laboratoriya cihazları  
**Лак** — lak  
**Лапа** — pəncə (*burğu, iskənə kimi alətlərdə*)  
**Латентные следы рук** — latent əl izləri  
**Латеральные зоны (левая и правая) узора ногтевой фаланги пальца** — barmağın uc  
buğum naxışlarının lateral (sol və sağ) bölgəsi  
**Латунирование** — latunlama  
**Латунь** — latun  
**Лебедка** — bucurqad (*yükü dartan mexanizm*)  
**Легирование** — legirləmə, cinsləşdirmə  
**Лезвие** — tiyə ağzı  
**Лента** — lent, bafta  
**Лерка (прогонка)** — dairəvi pafta  
**Леса** — taxtabənd  
**Летка** — külbə  
**Лимб** — limb (*bucaqlara bölünmüş dairə*)



**Линейное отображение** — xətti əksolunma  
**Линия бросания** — atış xətti  
**Линия возвышения** — yüksələn xətt  
**Линия заточки** — itilənmə xətti  
**Линия направления движения** — hərəkət yönü xətti  
**Линия ходьбы** — yerləş xətti  
**Литье** — tökmə  
**Лобзик** — lobzik  
**“Ложный” полуфабрикат** — «yalançı» yarımfabrikat  
**Локализация отобразившегося в следе участка руки** — əl izində əks olunan lokalizasiya  
**Локальный способ формирования следов** — izlərin yaranmasının lokal üsulu  
**Лом** — ling  
**Лопата** — kürək  
**Лоток** — nov  
**Луч** — şalban  
**Люминесценция** — lüminessensiya  
**Магнитная кисть** — maqnitli fırça  
**Магнитно-люминисцентный способ проявления следов** — izlərin aşkarlanmasının maqnitli-lüminesent üsulu  
**Магнитные материалы** — maqnitləşən materiallar  
**Магнитные свойства** — maqnitləşmə xassəsi  
**Макет** — maket  
**Макроструктура** — makrostruktur  
**Манжет** — manjet  
**Маркер** — marker  
**Маркировка** — markalama  
**Маркировочные обозначения** — marka nişanı  
**Маскировка** — maskalama, maskalanma  
**Масленка** — yağdan  
**Масса** — çəki  
**Масштаб** — ölçək, miqyas  
**Масштаб-линейка** — ölçək, miqyas xətkəsi  
**Математическое моделирование** — riyazi modelləmə  
**Материаловедение** — materialşünaslıq  
**Материалы для сравнения** — müqayisə üçün materiallar  
**Матрица** — matris  
**Матрица (плашка) пломбира** — plombir matrisi (ağac lövhə)  
**Маховик** — nazim çarx  
**Меднение** — misləmə  
**Мерка** — ölçü  
**Место дорожно-транспортного происшествия** — yol-nəqliyyat hadisəsinin yeri  
**Металлизация** — metalizasiya  
**Металлическая пломба** — metal plomb  
**Металловедение** — metalşünaslıq  
**Металлорежущий инструмент** — metalkəsən alət  
**Меткость** — sərrastlıq  
**Метод светового сечения** — işığın səpilməsi metodu  
**Метод трасологической экспертизы** — trasoloji ekspertiza metodu  
**Метод хроматографического анализа** — xromatoqrafik analiz metodu

**Методика трасологической экспертизы** — trasoloji ekspertizanın metodikası  
**Методика экспертизы зубов и их следов** — dişlərin və onların izlərinin ekspertizasının metodikası  
**Методика экспертизы инструментов, орудий, замков и пломб** — alət, vasitə, qıfıl (kilid) və plombun ekspertizasının metodikası  
**Методика экспертизы следов рук** — əl izlərinin ekspertizasının metodikası  
**Методы измерения** — ölçmə metodları  
**Метрология** — metrologiya  
**Метчик** — yivaçan (*deşik içərisində yivaçılması üçün kəsici alət*)  
**Механизм** — mexanizm  
**Механизм горизонтирования** — horizontlama mexanizmi  
**Механизм запираения** — bağlayıcı mexanizm  
**Механизм затворной задержки** — sürgünün ilişgi mexanizmi  
**Механизм образования резаного повреждения** — kəsilmə zədəsinin yaranma mexanizmi  
**Механизм столкновения транспортных средств** — nəqliyyat vasitələrinin toqquşma mexanizmi  
**Механическое испытание** — mexanik sınaq, sınaq  
**Механическое повреждение ткани одежды** — geyim materialının mexanik zədəsi  
**Механоскопия** — mexanoskopiya  
**Микрометр** — mikrometr  
**Микронеровность** — mikrokələkötürlük  
**Микропрофиль** — mikroprofil  
**Микроскоп** — mikroskop  
**Микроскоп электронный** — elektron mikroskop  
**Микрослед** — mikroiz  
**Микроструктура** — mikrostruktur  
**Микротрасология** — mikrotrasologiya  
**Микрочастица** — mikrohissəcik  
**“Минус” ткани** — «minus» toxuma, “material çatışmazlığı”  
**Минуции** — minusiya (papilyar naxışların morfoloji detalları)  
**Моделирование** — modelləşdirmə  
**Моделирующая установка** — modelləşdirici qurğu  
**Модель** — model  
**Модификатор** — modifikator  
**Модификация** — modifikasiya  
**Модуль** — modul  
**Молот** — çəkiç  
**Моляр** — molar (kök diş)  
**Момент трения** — sürtünmə anı  
**Монодактилоскопия** — monodaktiloskopiya  
**Монтаж** — montaj  
**Морфологические детали папиллярных узоров (минуции)** — papilyar naxışların morfoloji detalları (minusiya)  
**Мостовидный зубной протез** — körpüşəkilli diş protezi  
**Мотыга** — külüng  
**Муфта** — mufta  
**Муфта соединительная** — birləşdirici mufta  
**Мушка** — arpacıq  
**Мягкость** — yumşaqılıq  
**Набивка** — doldurma  
**Наварка** — üz qaynağı  
**Навес** — talvar

**Навесной (съемный) замок** — asma qıfıl (kilid)  
**Навойник** — tıxaуıcı, toxас  
**Навыки ходьбы (походка)** — yerіş vәrdіşlәri  
**Нагар** — yanıq  
**Надежность** — etibarlılıq, güvәnlilik  
**Надрез** — çәrtik  
**Надфиль** — kiçik yeyә (*narın kәrtikli kiçik yeyә*)  
**Наезд** — piyadanı vurma (*nәqliyyat vasitisi*)  
**Наждак** — sumbata  
**Наждачная бумага** — sumbata kağız  
**Назначение предмета** — predmetin tәyinatı  
**Накипь** — әrp  
**Накладка** — üstlük  
**Наклон** — meyl  
**Наклонный** — maili  
**Наковальня** — zindan, örs  
**Наконечник** — ucluq  
**Наконечник рукоятки (головка, набалдашник, замыкающая гайка)** — dәstәyin arxa ucluğı (*alәtlәrdә*)  
**Накосный** — qıyqас  
**Налив** — tökmә  
**Наложения на орудии, причинившем повреждение одежде** — paltarda zәdә yaradan alәtlә üst-üstә qoyma  
**Наложение при экспертизе следов ног** — ayaq izlәrinin ekspertizasında üst-üstә qoyma  
**Наметка** — nişan, іşarә  
**Напильник** — yeyә  
**Напильник, бархатный** — mәxmәri yeyә  
**Напильник, круглый** — dairәvi yeyә  
**Напильник, остроносный** — itiuclu yeyә  
**Напильник, плоский** — yastı yeyә  
**Напильник, полукруглый** — yarımдairәvi yeyә  
**Напильник, трехгранный** — üçüzlü yeyә  
**Наплыв** — kәf  
**Направляющий** — yönәldici  
**Нарезы** — yivlәр  
**Наручи (налокотники)** — qolçaq, dirsәklik  
**Насадка** — taxma  
**Насаживание** — taxılma  
**Насечка** — kәrtik  
**Насечка напильника** — yeyәnin kәrtiyi  
**Наслоение** — yayılma  
**Наставление** — qaydalar, tәlimat  
**Настил** — döşәnәk  
**Настройка** — sazlama, ayarlama  
**Наука о трасологической экспертизе** — trasoloji ekspertiza haqqında elm  
**Начала и концы линий** — хәttin başlanğıcı vә sonu  
**Начальная скорость** — başlanğıc sürәt  
**Невидимые (латентные) следы** — görünmәyән (latent) izlәр  
**Негатив** — neqativ  
**Негативное отображение** — neqativ әks  
**Неидентификационные исследования** — identifikasiyasız tәdqiqat  
**Неисправность** — nasazlıq

Нейтрализация следов — izlərin neytrallaşdırılması  
Неполный след низа обуви (ноги) — ayaqqabı altının (ayağın) yarımçıq izi  
Непосредственное сравнение — birbaşa müqayisə  
Нержавеющая сталь — paslanmayan polad  
Неровность — kələ-kötürlük  
Неустойчивость — dayanıqsızlıq  
Нивелир — nivelir  
Нивелирование — nivelirləmə  
Низ обуви — ayaqqabı altı  
Никелирование — nikelləmə  
Нингидрин — ninhidrin  
Нисходящая ветвь траектории — trayektoriyanın enən xətti  
Нож — bıçaq  
Ножи хозяйственные — təsərrüfat bıçaqları  
Ножны — qın  
Ножовка — bıçqı  
Ножовочная пила — bıçqı tiyəsi  
Ножовочное полотно — bıçqı zolu  
Номограмма — nomogram (*hesablama qrafiki*)  
Номограмма в дактилоскопической экспертизе — daktiloskopik ekspertizada nomogram  
Нутромер — nutromer, içölçən  
Обдирание — soyma  
Обдирочный резец — soyma kəskisi  
Обмотка — sarıma  
Обод, ободок — çənbər (təkərdə)  
Обойма, обоймица — qurşaq, kəməр  
Оболочка — örtük, qabıq  
Оборот — dövr  
Оборудование — avadanlıq  
Обработка, обрабатывание — emal, işlənmə  
Образцы — nümunələr  
Обрез — kəsik  
Обрубка — hərtərəfli çərpmə (metalın üst təbəqəsinin metal qələmlə çıxarılması)  
Обруч — qurşaq  
Обрыв — qırılma  
Обрывистая структура папиллярных узоров — papilyar naxışların qırılan strukturu  
Обрывок — qırıq  
Обтекаемый — axımlı, sürüşkən (*hərəkət zamanı hava müqavimətini azaldan formada qayrılmış*)  
Обух (обушок) — küp (*tiyəli alətlərdə*)  
Общая коррозия — ümumi korroziya  
Общие закономерности строения папиллярных узоров рук — əlin papilyar naxışlarının quruluşunun ümumi qanunauyğunluğu  
Общий метод трасологической экспертизы — trasoloji ekspertizanın ümumi metodu  
Объекты трасологической экспертизы — trasoloji ekspertizanın obyektləri  
Объекты экспертизы следов ног — ayaq izləri ekspertizasının obyektləri  
Объемное отображение — həcmi əks  
Объемный след ноги — ayağın həcmi izi  
Овалогубцы — ovalağız kəlbətin  
Ограждение — hasar, çərər  
Ограничитель (упор) — məhdudlaşdırıcı (söykək)  
Оживальная часть — işlək (təsiredici) hissə



- Окалина** — qəlrə
- Окончательная скорость** — son sürət
- Окраска** — boya örtüyü
- Окрашивание** — boyama
- Окружность** — çevrə
- Оксидирование** — oksidləşdirmə
- Окуляр** — okulyar
- Оперативная трасологическая идентификация** — operativ trasoloji identifikasiya
- Опилки (металла)** — kərək, ovuntu
- Оплетка** — hörgü
- Опиливание** — yeyələmə
- Опора** — dayaq
- Оправка** — sağanaq
- Определение модели и отождествление транспортного средства по отделившимся деталям и частям** — ayrılan detal və hissələrinə görə nəqliyyat vasitəsinin modelinin təyin edilməsi və eyniləşdirilməsi
- Определение пригодности следа руки для идентификации** — əl izinin identifikasiyası üçün yararlılığının təyin edilməsi
- Опрокидывание** — devrilmə
- Оптималь** — optimal
- Опытный образец** — sınaq nümunəsi
- Органическое стекло** — üzvi şüşə
- Ориентир** — oriyentir
- Прикус** — dişləmə (*qapalı ağızda dişlərin vəziyyəti*)
- Ортогения (прямой прикус)** — ortogeniya (*üst və alt ön dişlərin eyni frontal müstəvidə yerləşməsi şəklində dişlərin vəziyyətidir*)
- Ортогнатия** — ortoqnatiya (*üst çənə dişlərinin alt çənə dişlərini örtməsi*)
- Ортотолдин** — ortotolidin (*реактив для закрепления проявленных йодом следов рук и изготовления их копий. Применяется в виде насыщенных растворов в слегка подкисленной дистиллированной воде*)
- Орудие** — vasitə, alət
- Орудие взлома** — sındırma vasitəsi
- Орудие преступления** — cinayətin aləti
- Оружие** — silah
- Оружиеведение** — silahşünaslıq
- Осадка** — oturtma, çöküntü
- Осалка** — kirkəc
- Осевой болт** — ox boltu
- Осевой шаг** — ox addımı
- Оселок** — yağdaşı
- Основа (рукоятки) ножа** — bıçağın (dəstəyinin) əsası (gövdəsi)
- Основа, корпус** — gövdə, korpus
- Основное повреждение (в механическом повреждении одежды)** — əsas zədə (paltarın üzərindəki mexanik zədələrdə)
- Особенности исследования следов рук в перчатках** — əlcəkli əl izlərinin tədqiqinin xüsusiyyətləri
- Особенности оценки результатов исследования** — tədqiqatın nəticələrinin dəyərləndirilməsinin xüsusiyyətləri
- Особенности сравнения пороскопических и эджескопических признаков** — poroskopik və eceskopik əlamətlərin müqayisəsinin xüsusiyyətləri
- Особенности сравнительного исследования деталей папиллярных узоров** — papilyar naxış detallarının müqayisəli tədqiqatının xüsusiyyətləri

**Особенности сравнительного исследования признаков рубцов** — çarıq əlamətlərinin müqayisəli tədqiqatının xüsusiyyətləri

**Особенности сравнительного исследования следов ладоней** — ovuc izlərinin müqayisəli tədqiqatının xüsusiyyətləri

**Особенности сравнительного исследования тонких и белых линий** — incə və ağ xətlərin müqayisəli tədqiqatının xüsusiyyətləri

**Остаток** — qalıq

**Остаточная деформация** — qalıq (plastik) deformasiya

**Острие** — uc

**Острогубцы** — itiağız kəlbətin

**Остроконечный** — itiüclu (sivri)

**Ось** — ox, mil

**Отбеливание** — ağartma

**Отверстие** — deşik

**Отвертка** — vintaçan

**Отвес** — şaqul

**Отдача** — təpmə

**Отделение** — ayrılma

**Отделка** — tamamlama

**Отделка поверхности** — səthin tamamlanması

**Отжим ригеля замка** — qıfıl (kilid) rigelinin sıxılması

**Откат** — təpmə

**Отклонение** — sarma, kənara çıxma

**Открытый прикус** — açıq dişləmə

**Отметка** — işarət, işarələmə

**Отмычка** — kilidaçar

**Отпирание замка** — qıfılın (kilidin) açılması

**Отпирание замка не подлинным ключом (посторонним предметом)** — əsl açarı olmadan (kənar predmetlə) qıfılın (kilidin) açılması

**Отражатель** — əksedirici

**Отражение** — əksətmə

**Отслоение** — laylanma, təbəqələnmə

**Отслоение протектора** — protektorun laylanaraq dağılması, qat-qat dağılma

**Оттиск** — basma iz

**Оценка признаков** — əlamətlərin dəyərləndirilməsi

**Оценочная стадия экспертного исследования** — ekspert tədqiqatının dəyərləndirmə mərhələsi

**Оцинкованный** — sink örtüklü, sinklənmiş

**Паз** — yarıq

**Пайка** — lehim, lehimləmə

**Папиллярные узоры** — papilyar naxışlar

**Папиллярные узоры ладоней** — ovucun papilyar naxışları

**Папиллярные узоры основной и средней фаланг пальца** — barmağın əsas və orta buğumunun papilyar naxışları

**Папилляроскопическая лупа** — papilyaroskopik lupa

**Папилляроскоп** — papilyaroskop

**Пары йода** — yod buxarı

**Пассивация** — passivasiya

**Пассивирование** — passivləşdirmə

**Паста** — pasta, yaxma

**Патрон замка** — qıfılın (kilidin) patronu

**Патрубок** — qısa boru

Пемза — süngər daşı  
 Первичные следы — ilkin izlər  
 Переводчик — çevirici, çevirgəc  
 Перегородка — arakəsmə  
 Передатчик — ötürücü, keçirici  
 Передний край (срез) каблука обуви — ayaqqabı dabanının ön kənarı (kəsiyi)  
 Переключатель — çevirgəc  
 Перекрестье — kəsişmə  
 Перемычка — çatıq  
 Перерыв линии — xətlərin qırılması  
 Переезд — keçid  
 Периферийный способ формирования следов — izlərin yaranmasının periferik üsulu  
 Петля — 1.ilgək, ilmə; 2.hancama  
 Пила — mişar, bıçqı, ərrə  
 Питтинговая коррозия — pitting korroziya  
 Плакировка — plakirləmə  
 Пламегаситель — alov söndürücü  
 Планка — zol, zolaq, lövhə  
 Пластина — lövhə  
 Пластиночный зубной протез — yastı diş protezi  
 Пластинчатая пломба — yastı plomb  
 Пластическая деформация — plastik (qalıcı) deformasiya  
 Пластичность — plastiklik  
 Плашка — pafta  
 Плащатое (склепное) крепление рукояти — dəstəyin yapışdırma üsulu ilə bərkidilməsi  
 Пленка гибкая — əyilgən plyonka  
 Пломб — plomb  
 Пломбир (пломбирочные тиски) — plombir (plombir məngənəsi)  
 Пломбирование — plomblama  
 Плоская деформация — yastı deformasiya  
 Плоскогубцы — yastıağız kəlbətin  
 Плоскость — müstəvi, yastı  
 Плотная посадка — kip oturtma  
 Плотная упаковка — kip qablaşdırma  
 Плотность — sıxlıq, kiplik  
 Плотность заряжения — doldurmanın sıxlığı  
 Плоскостное отображение — yastı əks  
 Пневматическая шина — pnevmatik şin  
 Пневматические механизмы — pnevmatik mexanizmlər  
 Пневматический взрыв — pnevmatik partlayış  
 Поверхностное повреждение ткани одежды — paltar materialının səthi zədəsi  
 Поверхностный (плоскостный) след ноги — səthi (yastı) ayaq izi  
 Поверхностный дефект — səthi defekt  
 Поверхностный след — səthi iz  
 Поворотный механизм — döndərmə mexanizmi  
 Повреждение — zədə  
 Повреждение, образующееся в результате воздействия твердого тупого орудия — sərt küt alətin təsiri ilə yaranan zədə  
 Повреждение, образующееся в результате разрыва — cırılma nəticəsində yaranan zədə  
 Погрешность — xəta  
 Погрешность измерения — ölçmənin xətası  
 Подающий механизм — verici mexanizm

**Подвес, подвеска** — asma, asqı  
**Подвид трасологической экспертизы** — trasoloji ekspertizanin yarım növü  
**Подготовительная стадия экспертного исследования** — ekspert tədqiqatının hazırlıq mərhələsi  
**Поддельный ключ** — saxta açar  
**Поддон** — altlıq  
**Поддувало** — külbə  
**Подкладка** — altlıq, başaltı  
**Подобранный ключ** — seçmə açar  
**Подошвенная область стопы человека** — insan ayağının alt sahəsi  
**Подшипник** — yastıq, yataq  
**Подъёмный механизм** — qaldırıcı (dartıcı) mexanizm (*kirişin dartılması üçün*)  
**Позитив** — pozitiv  
**Позитивное отображение** — pozitiv əks  
**Поковка** — döymə  
**Покрытие** — örtük  
**Покрышка** — şin  
**Ползунь** — sürüngəc  
**Полиэтиленовая пломба** — polietilen plomb  
**Полимер** — polimer  
**Полирование металла** — metalın cilalanması  
**Полировка, полировка** — cilalama  
**Полный след низа обуви (ноги)** — ayaqqabı (ayaq) altının tam izi  
**Полольник (кетмень)** — kətmən, toxa, alaqvuran  
**Полоса, полоска** — zol, zolaq, lövhə  
**Полостность** — boşluq  
**Полый** — içi boş  
**Пометка** — nişan, işarə  
**Поперечная деформация** — çarpaz deformasiya  
**Поперечная кромка** — en ağızı  
**Поперечная нагрузка** — çarpaz yüklənmə  
**Поперечный болт** — çarpaz bolt  
**Поры** — tər dəlikləri  
**Поражающее действие** — məhvedici təsir  
**Пористость** — məsaməlilik  
**Пороскопия** — poroskopiya  
**Порошок** — toz  
**Португез** — çiyin qayıışı, aşırma qayıış  
**Портянки** — dolaq (ayaq sarığı)  
**Поршень** — porşen  
**Постоянный врезной замок** — daimi taxma qıfıl (kilid)  
**Постоянный замок** — daimi qıfıl (kilid)  
**Постоянный прирезной замок** — daimi bərkitmə qıfıl (kilid)  
**Походка (навыки ходьбы)** — yeriş (yürümə vərdişləri)  
**Пояс, поясok** — kəmər, qurşaq  
**Правильная (повивная) скрутка** — düzünə (sarınma) hörgü  
**Предварительное исследование следов** — izlərin ilkin tədqiqatı  
**Предмет судебной экспертизы следов зубов** — diş izlərinin məhkəmə ekspertizasının predmeti  
**Предмет трасологической экспертизы** — trasoloji ekspertizanın predmeti  
**Предмет экспертного трасологического исследования** — ekspert trasoloji tədqiqatın predmeti



**Предметные (физические) модели** — predmet (fizik) modellər  
**Предметные модели в исследовании следов рук** — əl izlərinin tədqiqatında predmet modelləri  
**Предохранители в замках** — qıfillarda (kilidlərdə) qoruyucular  
**Предохранитель** — qoruyucu  
**Премоляр** — premolar  
**Прессование** — presləmə  
**Прибор** — cihaz  
**Привод** — ötürücü  
**Пригонка** — uyğunlaşdırma  
**Прием экспертного трасологического исследования** — ekspert trasoloji tədqiqatın üsulu  
**Прижатие** — sıxma  
**Прижим** — qısıcı  
**Признак** — əlamət  
**Признаки зубов** — diş əlamətləri  
**Признаки механизма формирования следа** — izyaranma mexanizminin əlamətləri  
**Признаки нарушения пломбы** — plombun pozulma əlamətləri  
**Признаки отображения объекта в следе** — izdə obyektin əksolunma əlamətləri  
**Признаки пломбира** — plombirin əlamətləri  
**Признаки подошвы обуви** — ayaqqabı altlığının əlamətləri  
**Признаки пресс-формы на фарном рассеивателе** — işıq səpələyəcisində basma qəlibin əlamətləri  
**Признаки слеодообразующегося объекта** — izyaradan obyektin əlamətləri  
**Признаки чулочно-носочных изделий** — corab məmulatlarının əlamətləri  
**Признаки, отобразившиеся в следе** — izdə əksolunan əlamətlər  
**Примесь** — qatqı  
**Приобретенные признаки зубов** — dişlərin qazanılma əlamətləri  
**Приобретенный признак** — qazanılma əlamət  
**Приспособление** — qurğu, vasitə, ləvazimat  
**Приспособление для запирания** — bağlayıcı vasitə  
**Притир** — sürtmə, sürtücü  
**Прицеп** — qoşqu  
**Пробка** — tıxac  
**Пробоина** — dəlik, yarıq  
**Пробой** — dəlik (kiçik)  
**Пробойник (бородок)** — zınba  
**Проверяемый объект** — yoxlanılan obyekt  
**Провес** — sallanma  
**Проволока** — məftil  
**Проволока для навешивания пломб** — plombun asılması üçün məftil  
**Проволочная закрутка** — məftil burma  
**Проволочная пила (“джигл”)** — məftil mişar (“ciql”)  
**Прогения (прогенический прикус)** — progeniya (*alt çənənin ön dişləri üst çənənin ön dişlərini örtür*)  
**Прогнатия (прогнатический прикус)** — proqnatiya (*üst çənə və dişlərin normal inkişaf etmiş alt çənəyə görə daha qabarıq şəkildə önə çıxması*)  
**Продольно-скользящий затвор** — uzununa sürüngəcli sürgü  
**Продольные и поперечные предохранители пружинных и сувальдных замков** — yaylı və suvaldlı qıfilların (kilidlərin) uzununa və eninə qoruyucuları  
**Продукт** — məhsul  
**Проекция** — proyeksiya  
**Прокладка** — araqat

**Прокол** — kiçik ölçülü dəlik  
**Пропитка** — hopdurma  
**Прорез** — yarıq  
**Просечка** — çarıq, çarпа  
**Протектор** — protektor  
**Проточка** — novcuq  
**Протяжка** — dartı (*metal emalı aləti*)  
**Профилирование** — prifilləmə  
**Профилографический метод** — profiloqrafik metod  
**Профилометр** — profilometr  
**Прочность** — möhkəmlik  
**Прошивка** — basma (*metalın soyuq emalında*)  
**Проявление** — aşkarlama  
**Проявление следов автордиографическим способом** — izlərin autoradioqrafik üsulla aşkarlanması  
**Проявление следов способом термовакuumного напыления пленок** — təbəqənin termovakum tozlandırılması üsulu ilə izlərin aşkarlanması  
**Пружина** — yay  
**Пружинная лента** — yay baftası  
**Пружинный зажим** — yaylı sıxac  
**Пружинный замок** — yaylı qıfil (kilid)  
**Пружинный затвор** — yaylı sürgü  
**Прут** — çubuq  
**Прыскание** — sıçrama  
**Пряд** — hörük  
**Пряжа** — iplik  
**Прямая и обратная идентификационная связь объектов** — obyektlərin birbaşa və əksinə identifikasiya əlaqəsi  
**Пуазо** — puazo  
**Пуансон** — puanson  
**Пыж** — tıxac  
**Пятка (пята)** — daban  
**Рабочий угол (угол заточки) инструмента** — alətin işlək bucağı (itilənmə bucağı)  
**Рабочий шкив** — işlək qasnaq (*işlək dəzgahı hərəkət etdərən – şkiiv*)  
**Радиальное усилие** — radial qüvvə  
**Радиатор охлаждения** — soyutma radiatoru  
**Радиус** — radius  
**Разболтовка шины во время движения** — hərəkət zamanı şinin sürüşməsi  
**Развальцовка** — iç vərdənləmə  
**Развертка** — rayber  
**Развертывание** — rayberləmə  
**Разволоknенность нитей повреждения** — zədə saplarının liflənməsi  
**Разобшитель** — ayırıcı  
**Разреженность нитей повреждения** — qəlib zədə saplarının seyrəlməsi  
**Разрез** — kəsik  
**Разруб** — yarıq  
**Разрушение** — dağılma  
**Разрыв** — üzülüb qırılma, partlayaraq qırılma  
**Разупрочнение** — möhkəmliyin azalması, boşalma  
**Разчленение** — parçalara (hissələrə) ayrılma  
**Рама** — çərçivə  
**Распиливание** — bıçqılama

**Распыление** — tozlama  
**Растр** — rastr  
**Растровая оптика** — rastr optikası  
**Расходные изделия** — sərfiyat məmulatları  
**Рашпиль** — törpü (nöqtəşəkilli kərtikli yeyə)  
**Реагенты** — reagentlər  
**Реакция** — reaksiya  
**Ребро** — til, qabırğa  
**Ребро жесткости** — sərtlik qabırğası  
**Реечно-прикладной механизм** — tamasalı-qundaq mexanizmi  
**Реечный шевер** — tamasa şever  
**Резак** — kəsər  
**Резаное повреждение одежды** — paltarın kəsilmə zədəsi  
**Резина** — rezin  
**Резец** — kəsici  
**Резцы** — kəsici dişlər  
**Резьба** — yiv  
**Резьбомер** — yivölçən  
**Рейсмус, рейсмас** — reysmus  
**Рейсмусовый станок** — reysmus dəzgahı  
**Реконструкция изделий массового производства** — kütləvi istehsal məmulatlarının rekonstruksiyası  
**Реконструкция обстановки места дорожно-транспортного происшествия** — yol nəqliyyat hadisəsi yerindəki vəziyyətin rekonstruksiyası  
**Рельеф** — relyef  
**Рельеф слепообразующего объекта** — izyaranadan obyektin relyefi  
**Рельефный текст матрицы пломбира на пломбе** — plombir matrisinin plomb üzərindəki relyef mətni  
**Ремень** — kəməр  
**Ремонтоспособность** — təmirəyararlılıq  
**Рентген** — rentgen  
**Рентгенография** — rentgenoqrafiya  
**Рентгено-дефектоскопия** — rentgen defektoskopiya  
**Рентгеноскопия** — rentgenoskopiya  
**Рентгено-спектральный анализ** — rentgen-spektral analizi  
**Репер** — reper  
**Решение экспертной задачи** — ekspert vəzifəsinin həlli  
**Ржавление** — paslanma  
**Ржавчина** — pas  
**Ригель** — rigel, sürgü  
**Рисунок беговой дорожки протектора шины** — şin protektorunun qaçış zolağının şəkli  
**Рисунок оплетки** — hörgü şəkli  
**Рифление** — qırışdırma  
**Ровность** — hamarlıq  
**Розетка** — ştekker yuvası  
**Ролик** — diyircək  
**Ртутно-кварцевая лампа** — civə-kvars lampası  
**Рубашка (сорочка) рукояти** — dəstəyin örtüyü  
**Рубец** — çarıq  
**Рубленое повреждение одежды** — paltarın doğranma zədəsi  
**Рукоятка (рукоять)** — dəstək, sap, qulp  
**Рычаг** — ling, qol, dəstək, qarmaq

Рычажный зажим — ling sıxacı  
Садовый нож — dəhrə  
Сажа — qurum  
Сальник — kirkəс  
Самозапирающийся замок — özübağlayan qıfıl (kilid)  
Сварка — qaynaq  
Сварные швы — qaynaq tikişləri  
Сверление — deşmə, burğulama  
Сверло — burğu  
Свечение — işıldama  
Свивание — hörmə (böyük kanatın hörülməsi)  
Свивка — hörgü (kanat iplərinin yerləşmə xarakteri)  
Свободные концы нитей повреждения — zədə saplarının sərbəst ucları  
Свободный затвор — sərbəst sürgü  
Свободный образец — sərbəst nümunə  
Свойства папиллярных узоров — papilyar naxışların xüsusiyyətləri  
Свойство — xassə  
Сгиб — büküm  
Сгорание — yanma  
Сердечник — özəkcik  
Серебрение — gümüşləmə (gümüş suyuna çəkmə)  
Серийное производство — seriya istehsalı  
Серцевина — özək  
Сжим — sıxас  
Симметрия — simmetriya  
Система механизма замка — qıfıl (kilid) mexanizminin sistemi  
Система отверстия — deşik sistemi  
Ситуационная трасологическая экспертиза — situasyon trasoloji ekspertiza  
Ситуация — situasiya  
Скалывание — sürüşmə  
Скат — boğaz, skat  
Сквозное повреждение ткани одежды — paltar materialının deşilmə zədəsi  
Сквозное послойное повреждение одежды — paltarın təbəqəli deşilmə zədəsi  
Сквозное рубленое повреждение одежды — paltar materialının doğranma-deşilmə zədəsi  
Складывание — yığılma, qatlanma  
Склепанный — pərçimlənmiş  
Скоба — mil, bənd  
Скольжение — sürüşmə  
Скользящий — sürüşən  
Скос — әyгі  
Скрепление — bərkitmə  
Скребок — әrsin  
Скрутка — dolaq  
Скрутка проводов — məftillərin burulması  
Скручивание — burma  
След — iz  
След босой ноги (стопы) — yalın ayaq izləri  
След ноги (стопы), одетой в носок (чулок) — corablı yalın ayaq iz  
След обуви — ayaqqabı izi  
След шины — şin izi  
Следовой контакт — iz kontaktı  
Следовоспринимающий (воспринимающий) объект — izqəbuledən obyekt



**Следообразующая сила** — izyaradıcı qüvvə

**Следообразующие и следовоспринимающие детали и части транспортных средств** — nəqliyyat vasitəsinin izyaradan və izgötürən detal və hissələri

**Следообразующий (образующий) объект** — izyaradan obyekt

**Следственно-судебная трасологическая идентификация** — istintaq-məhkəmə trasoloji identifikasiyası

**Следы зубов** — diş izləri

**Следы износа** — aşınma, istismar izləri

**Следы качения** — laxlama izləri

**Следы наслоения** — təbəqələşmə izləri

**Следы наслоения подошв обуви и ног** — ayaq və ayaqqabı altlığının təbəqələşmə izləri

**Следы ношения на внутренней поверхности обуви** — ayaqqabının iç səthində istismar (geyilmə) izləri

**Следы отслоения** — təbəqələşmə izləri

**Следы отслоения подошв обуви и ног** — ayaqqabı və ayaq altının təbəqələşmə izləri

**Следы распила** — mişarlama izləri

**Следы разруба** — doğranma izləri

**Следы резания** — kəsik izləri

**Следы рук** — əl izləri

**Следы сверления** — burğulama izləri

**Следы трения** — sürtünmə izləri

**Следы, возникающие при дорожно-транспортных происшествиях на одежде и теле потерпевших, находящихся внутри транспортного средства** — yol-nəqliyyat hadisələrində nəqliyyat vasitəsinin içərisində olan zərərçəkmişlərin paltarlarında və bədənində yaranan izlər

**Слепочная масса для получения следов ног** — ayaq izlərinin alınması üzrə qəlib kütləsi

**Слитная структура папиллярных узоров** — papilyar naxışların bitişik strukturu

**Слиток** — külçə

**Слой** — qat, lay, təbəqə

**Случайные погрешности** — təsadüf xəталар

**Случайный предмет отпираания замков** — qıfılların (kilidlərin) açılmasının təsadüf predmeti

**Случайный признак** — təsadüf əlamət

**Смесь** — qatqı, qatışıq, qarışıq

**Смола** — qatran

**Собственные признаки следа** — izin özünəməxsus əlamətləri

**Совмещение при производстве экспертизы следов ног** — ayaq izlərinin ekspertizasında üst-üstə düşmə

**Совокупный объект** — ümumiləşmiş obyekt

**Совпадение признаков** — əlamətlərin uyğunluğu

**Соответственные следы** — uyğun izlər

**Сопоставление при производстве экспертизы следов ног** — следов ног ayaq izlərinin ekspertizasında qarşılaşdırma

**Сорбция** — sorbsiya

**Сортировка** — çeşidləmə

**Соскоб** — qazıma

**Сошки** — dayaqlar

**Спектральные приборы** — spektral cihazlar

**Спектральный анализ** — spektral analiz

**Спектрометр** — spektrometr

**Спектроскопия** — spektroskopiya

**Специализация** — ixtisaslaşma, ixtisaslaşdırma

**Специальная обувь** — xüsusi ayaqqabı

**Специфический признак** — spesifik əlamət  
**Сплав** — ərinti, xəlitə  
**Способы взлома замков** — qıfılların (kilidlərin) sındırılma üsulları  
**Способы обработки** — emal (işləmə) üsulları  
**Способы отпирания замков** — qıfılların (kilidlərin) açılma üsulları  
**Способы повреждения пломб** — plombları zədələmə üsulları  
**Способы продевания проволоки в пломбу** — plomba məftil keçirmə üsulları  
**Спусковой механизм** — buraxıcı mexanizm  
**Сравнение оценочных данных (опосредствованное сравнение)** — dəyərləndirmə məlumatlarının müqayisəsi (vasitəli müqayisə)  
**Сравнительная стадия экспертного исследования** — ekspert tədqiqatının müqayisə mərhələsi  
**Сравнительное исследование** — müqayisə tədqiqatı  
**Сравнительное исследование следов рук и образцов** — əl izləri və nümunələrin müqayisə tədqiqatı  
**Стабилизатор** — stabilizator  
**Стадии трасологического исследования** — trasoloji tədqiqatın mərhələləri  
**Стадии трасологического исследования следов рук** — əl izlərinin trasoloji tədqiqatının mərhələləri  
**Сталь** — polad  
**Стандарт** — standart  
**Станок** — dəzgah  
**Статические (точечные) следы ног** — statik (nöqtəli) ayaq izləri  
**Степень жесткости** — sərtlik dərəcəsi  
**Степень коррозионного поражения** — korroziyaya uğrama dərəcəsi  
**Степень точности** — dəqiqlik dərəcəsi  
**Степень чистоты (поверхности)** — təmizlik (səthin təmizliyi) dərəcəsi  
**Стержень** — ox, mil  
**Стойкость (инструмента)** — dayanıqlıq (alətin dayanıqlığı)  
**Столкновение транспортных средств** — nəqliyyat vasitələrinin toqquşması  
**Стоматологический статус** — stomatoloji status  
**Стопа человека** — insanın ayağının altı  
**Стопор** — stopor (*mexanizmin hərəkətli hissəsini durduran qurğu*)  
**Стрела** — ox  
**Строгание** — rəndələmə  
**Стружка** — yonqar  
**Структура папиллярных узоров** — papilyar naxışların strukturu  
**Структурные зоны папиллярных узоров** — papilyar naxışların struktur bölgələri  
**Ступеньчатый** — pilləli  
**Ступка** — həvəng  
**Ступица** — top  
**Стык** — çat  
**Сувальда** — suvald  
**Сувальдный замок** — suvald qıfıl (kilid)  
**Сужение** — daralma, ensizləşmə  
**Сурик** — surik  
**Сурьма** — sürmə  
**Суспензия** — suspenziya  
**Существенный признак** — önəmli (mühüm) əlamət  
**Сферическая поверхность** — sferik üz, səth  
**Сходства** — bənzərlik  
**Сшивание** — tikmə

**Съемный (навесной) замок** — asma qıfıl (kilid)  
**Сырье** — xammal  
**Табан** — daban  
**Твердость** — bərklik  
**Теодолит** — teodolit  
**Теорема синусов** — sinuslar teoremi  
**Теория трасологической диагностики** — trasoloji diaqnostikanın nəzəriyyəsi  
**Теория трасологической идентификации** — trasoloji identifikasiya nəzəriyyəsi  
**Теория трасологической экспертизы следов зубов** — diş dizlərinin trasoloji ekspertizasının nəzəriyyəsi  
**Термическая обработка** — termik emal, işləmə  
**Тетива** — kiriş  
**Техника безопасности** — təhlükəsizlik texnikası  
**Технические условия** — texnik şərtlər  
**Технический контроль** — texnik kontrol  
**Технологическая операция** — texnoloji əməliyyat  
**Технологические признаки** — texnoloji əlamətlər  
**Технологический процесс** — texnoloji proses  
**Тиски** — məngənə  
**Товарный знак** — əmtəə nişanı  
**Толкатель** — itələyici  
**Толщиномер** — qalınlıqölçən  
**Томпак** — tompak  
**Тонкие линии** — incə xətlər  
**Топография** — topoqrafiya  
**Топор** — balta, çarasaq  
**Торможение** — tormozlama  
**Тормозящий момент** — tormozlama anı  
**Точение** — yonma  
**Точечное отображение** — nöqtəşəkilli təsvir  
**Точка (островок)** — nöqtə (adacıq)  
**Точка встречи** — toqquşma nöqtəsi  
**Точка вылета** — uçuşun başlanğıc nöqtəsi  
**Точка падения** — düşmə nöqtəsi  
**Точность** — dəqiqlik  
**Траектория** — trayektoriya  
**Трак** — trak (*tırtılı əmələ gətirən hissələrdən biri*)  
**Трал** — tral (*gizlədilmiş predmetləri tapmaq üçün alət*)  
**Трамбовка** — toxac (*qruntu bərkitmək üçün maşın*)  
**Транспозиционный (топографический) признак** — transpozisiyon (topoqrafik) əlamət  
**Транспортно-трасологическая экспертиза** — nəqliyyat-trasoloji ekspertiza  
**Трасологическая идентификация** — trasoloji identifikasiya  
**Трасологическая метризация объекта** — obyektin trasoloji metrizasiyası  
**Трасологическая формализация объекта** — obyektin trasoloji formalizasiyası  
**Трасологическая экспертиза** — trasoloji ekspertiza  
**Трасологическая экспертная диагностика** — trasoloji ekspert diaqnostikası  
**Трасологическая экспертная идентификация** — trasoloji ekspert identifikasiyası  
**Трасологические свойства** — trasoloji xassələr  
**Трасологическое исследование** — trasoloji tədqiqat  
**Трасология** — trasologiya  
**Трассирующий** — trassir, izburaxan  
**Трема (диастема)** — trema (diastema)



**Трение** — sürtünmə  
**Тренога** — üçayaq  
**Тренчик (подвеска)** — asqı  
**Трехгранный** — üçüzlü  
**Трещина** — çat, çatlama  
**Тригонометрические функции** — triqonometrik funksiyalar  
**Триплекс** — tripleks  
**Труба** — boru  
**Трубка** — borucuq  
**Турбулентная струя** — turbulent axın  
**Тяга** — dartqı  
**Угломер** — bucaqölçən  
**Углубление** — çökək  
**Угол бросания** — atış bucağı  
**Угол столкновения** — toqquşma bucağı  
**Угол наклона** — meyl bucağı  
**Угол отражения** — əksətmə bucağı  
**Угол падения** — düşmə bucağı  
**Угол преломления** — sınma bucağı  
**Угол разворота в постановке стопы** — ayağın qoyulmasında dönmə bucağı  
**Угол скрутки (обмотки, оплетки)** — sarınma (dolama, hörmə) bucağı  
**Угольник** — bucaqlıq, künyə  
**Ударник** — vurucu, iynə  
**Ударный механизм** — vurucu mexanizm  
**Удельная кинетическая энергия** — kinetik enerjinin xüsusi çəkisi  
**Удобство удержания инструмента при нанесении ударов** — zərbə yetirilərkən alətin əldə rahat tutulması  
**Узел** — qovşaq  
**“Уистити”** — “Uistiti”  
**Уклон** — maillik, meyllik  
**Ультрамикроскоп** — ultramikroskop  
**Ультрафиолетовые лучи** — ultrabənövşəyi şüalar  
**Универсальные смеси** — universal qatqılar  
**Уплотнение** — sıxlaşma, kipləşmə  
**Уплотнение нитей повреждения** — zədə saplarının sıxlaşması  
**Уплощение нитей повреждения** — zədə saplarının yastılanması  
**Упор** — söykək  
**Упругая деформация** — elastik deformasiya  
**Упругость** — elastiklik  
**Ускорение силы тяжести** — sərbəstdüşmə təcili  
**Установление источника происхождения** — yaranma mənbəyinin müəyyən edilməsi  
**Установление механизма образования следов ног** — ayaq izlərinin yaranma mexanizminin müəyyənləşdirilməsi  
**Установление пальца, оставившего след** — izyaradan barmağın müəyyənləşdirilməsi  
**Установление причины** — səbəbin müəyyən edilməsi  
**Установление физических признаков человека** — insanın fiziki parametrlərinin təyini  
**Установление целого по частям** — tamın hissələri (parçaları) üzrə müəyyənləşdirilməsi  
**Устойчивость** — dayanıqlıq (sabitlik)  
**Устойчивость объекта трасологической идентификации** — trasoloji identifikasiya obyektinin dayanıqlığı (sabitliyi)  
**Устойчивый признак** — dayanıqlı (sabit) əlamət  
**Устройство пломбы** — plombun quruluşu




Устье —dodaqcıqlar  
Ушко — qulaqcıq  
Фабрикат — fabrikat  
Фальсификация следов рук — əl izlərinin saxtalaşdırılması  
Фанера — faner  
Фарный рассеиватель — işıq səpələyicisi  
Фиксаж — fiksaj  
Фиксатор — fiksator  
Фильтр — filtr, süzgəc  
Фитинг — fitinq (*boru birləşməsində yiv üzərindəki detal*)  
Фланец (закраина) — flans (kənar)  
Флегматизатор — fleqmatizator  
Флексорные (сгибательные) линии — fleksor (büküş) xətlər  
Флуоресцентный — flüoressent  
Флуорография — flüoroqrafiya  
Флюорескопический — flüoroskopik  
Флюоресценция — flüoressensiya  
Фокус — fokus  
Фокусирующее устройство — fokuslayıcı qurğu  
Фокусное расстояние — fokus məsafəsi  
Фольга — folqa, metal təbəqə  
Фон — fon  
Форма — qəlib, form  
Формат — format  
Формы отражения в трасологии — trasologiyada əksolunma şəkli  
Форсирование — gücləndirmə, sürətləndirmə  
Форсунка — forsunka  
Фотогравюра — fotoqravür  
Фотолюминесценция — fotolüminessensiya  
Фреза — frezer  
Фрезерование — frezləmə  
Фрикционный — friksyon, sürtünmə  
Фронтальный угол — frontal bucaq  
Функциональные признаки зубов — dişlərin funksional əlamətləri  
Хвост, хвостовик — quyuqcıq  
Хирскопические классификации — hiroskopik təsnifatlar  
Хобот — xortum  
Ходовая часть — hərəkətli hissə  
Ходьба — yürüyüş (yeriş)  
Холостой ход — boş gediş  
Холостой шкив — boş qasnaq  
Хомут, хомутик — xamıt, hamut  
Хон — bülöv aləti  
Хранение — saxlama  
Храповик — xır-xıra (dilçə çarxı)  
Хроматография — xromatoqrafiya  
Хромирование — xromlama  
Хронограф — xronoqraf  
Хронометр — xronometr  
Хрупкая деформация — kövrək deformasiya  
Хрупкость — kövrəklik  
Царапина — sıyıq, cızıq

Целлюлоз — sellüloz  
 Центр удара — zərbə mərkəzi  
 Центральная зона — mərkəzi bölgə  
 Центровка — ortalama, mərkəzləmə  
 Цианирование — sianlama  
 Цилиндр — silindr  
 Цилиндр замка — qıfılın (kilidin) silindri  
 Цилиндрическое сверление — silindrik burğulama, dəlmə  
 Цилиндровый замок — silindrli qıfıl (kilid)  
 Цинкование — sinkləmə  
 Циркуль — sirkul, pərgar  
 Части обуви — ayaqqabı hissələri  
 Частный метод трасологической экспертизы — trasoloji ekspertizanın xüsusi metodu  
 Чаша — kasa  
 Чашечка — kasacıq, fincan  
 Чека — mil, ox, çiv  
 Чеканка — qadaqlama  
 Челюсть — çənə  
 Червяк — sonsuzvint  
 Черная жесть — qara tənəkə  
 Чернение — qaraltma, minalama  
 Черновая обработка — kobud emal (işləmə)  
 Чернь — qara mina  
 Чехол — çexol  
 Чувствительность (прибора) — həssaslıq (cihazın)  
 Чулки (носки) — corab  
 Шабер — şaber  
 Шаблон — şablon, ülgü  
 Шабот — şabot  
 Шабер — şaber, qaşov  
 Шабрение — şaberləmə, qaşovlama  
 Шаг нарезов — yiv addımları  
 Шаг обмотки — dolaq addımı  
 Шаг рисунка беговой дорожки протектора — protektorun qaçış zolağının naxış addımları  
 Шаг скрутки — hörgü addımı  
 Шагомер — addımölçən  
 Шайба — şayba  
 Шанцевый инструмент — səngər aləti  
 Шарик — kürəcik  
 Шарнир — oynaq  
 Шарнирный механизм — oynaqlı mexanizm  
 Шарнирная петля — oynaqlı hancama  
 Шасси — şassi  
 Шатание — laxlama  
 Шатунь — sürgüqolu (*krivoşip mexanizminin detalı*)  
 Шашка — şaşka  
 Шевер — şever  
 Шейка — boyuncuq  
 Шероховатость поверхности — səthin nahamarlığı (kələ-kötürlüyü)  
 Шестерня — dişli çarx  
 Шина — şin  
 Ширина шага — addımın eni

**Шкала калибровки** — kalibrləmə ölçəyi (bölgüsü)  
**Шкив** — qasnaq  
**Шкурка** — sumbata kağızı  
**Шлак** — posa, kəf, şlak  
**Шлиф** — şlif  
**Шлифование** — pardaqılama  
**Шляпка гильзы** — gilizin paraqcığı  
**Шнек** — matqab  
**Шнур** — qaytan  
**Шнуровая (пучковая) скрутка** — qaytanlı (saçaqlı) hörgü  
**Шов** — tikiş  
**Шомпол** — sünbə  
**Шпагат** — nazik ip  
**Шпилька** — sancaq  
**Шпиндель** — şpindel  
**Шплинт** — şplint  
**Шрам** — kəsik  
**Шпонка** — işgil  
**Шуруп** — şurup  
**Штамп** — ştamp  
**Штанга** — ştanq  
**Штанген-инструмент** — ştangenalət  
**Штангенрейсмус** — ştangenreysmus  
**Штангенциркуль** — ştangensirkul, ştangenpərgar  
**Штатив** — ştativ  
**Штеккер** — ştekker  
**Штепсель** — ştəpsel  
**Штифт** — ştift, çiv  
**Штифтовой зуб** — ştiftli diş  
**Штихмасс** — ştixmass  
**Штукатурка** — mala, suvaq  
**Штурвал** — sükan  
**Штуцер** — ştuser  
**Штык** — süngü  
**Штык-нож** — süngü-bıçaq  
**Штырь** — çiv  
**Щека, щечка** — üzük (*qələbin yan divarları*)  
**Щелка** — deşik, yanq  
**Щетка** — fırça  
**Щит** — qalxan (qoruyucu)  
**Щпилька** — sancaq  
**Щуп** — şup (*torpaq və s. altında axtarış aləti*)  
**Эбонит** — ebonit  
**Эджескопия** — eceskopiya  
**Эжектор** — ejektor  
**Эквивалент** — ekvivalent  
**Эксперимент** — eksperiment  
**Эксперимент при производстве экспертизы следов ног** — ayaq izlərinin ekspertizasında eksperiment  
**Экспериментальные образцы** — eksperimental nümunələr  
**Экспериментальные образцы при исследовании следов зубов** — diş izlərinin ekspertizasında eksperimental nümunələr

**Экспериментальные образцы следов рук** — əl izlərinin eksperimental nümunələri  
**Экспериментальный образец пломбы** — eksperimental plomb nümunəsi  
**Экспертиза** — ekspertiza  
**Экспертиза замков** — qıfılın (kilidin) ekspertizası  
**Экспертиза пломб** — plombun ekspertizası  
**Экспертиза следов животных** — heyvan izlərinin ekspertizası  
**Экспертная эвристика** — ekspert evristikası  
**Экспертный эксперимент** — ekspert eksperimenti  
**Эксплуатация** — istismar, işlətmə  
**Экспресс-метод проявления следов аллоксаном и нингидрином** — alloksan və ninhidrinlə izlərin aşkarlanmasının ekspress-metodu  
**Экстрактор** — ekstraktor  
**Эластичная (упругая) деформация** — elastik (kövrək) deformasiya  
**Эластичность, упругость** — elastiklik, kövrəklik  
**Электролит** — elektrolit  
**Элемент** — element, ünsür  
**Элементы беговой дорожки** — qaçış yolunun elementləri  
**Элементы дорожки следов** — iz sığırının elementləri  
**Элементы механического повреждения одежды** — paltarın mexanik zədəsinin elementləri  
**Эмалирование** — minalama  
**Эмаль** — mina  
**Эмиссионный спектральный анализ (ЭСА)** — emission-spektral analiz (ESA)  
**Эмпирик** — empirik  
**Энергия** — enerjisi  
**Эрозия металла** — metalın eroziyası  
**Эскиз** — eskiz  
**Эталон** — etalon  
**Этап** — mərhələ  
**Юз** — yuz  
**Ядро** — özək, nüvə  
**Язык, язычок** — dil, dilçə  
**Якорь** — lövbər  
**Яркость** — parlaqlıq  
**Ячейка** — oyuq, yuvacıq  
**Ящик** — qutu, sandıq





## İSTİFADƏ EDİLMİŞ ƏDƏBİYYAT:

ИСПОЛЬЗОВАННЫЕ ИСТОЧНИКИ:

### A. Məhkəmə-trasoloji ekspertizası üzrə xüsusi ədəbiyyat

A. Специальная литература по судебно-трасологической экспертизе.

1. Kriminalistika. Müəlliflər koll. Rəhbəri və məsul redaktor – prof. K.Q.Saricalinskaya. «Hüquq ədəbiyyatı», Bakı-1999.
2. Аверьянова Т.В., Белкин Р.С., Корухов Ю.Г., Россинская Е.Р. Криминалистика. – М.: Норма, 2003.
3. Белкин Р.С. Курс криминалистики. – М.: Закон и право, 2001.
4. Василевски А.Н., Поташник С.И. Судебно-трасологическая экспертиза. М., 1973.
5. Грановский Г.Л. Криминалистическое исследование следов ног. - Киев, ХНИИСЭ, 1970.
6. Железняк А.С. Исследование следов одежды. М., 1971.
7. Зинин Д.М., Винниченко Н.Ф., Житников В.С., Овсянникова М.Н. Криминалистическое описание человека. Справочное пособие. Под ред. В.Д. Снеткова. ВНИИСЭ. М., 1983.
8. Идентификация человека и диагностика его свойств, отображающихся в следах. ВНИИСЭ. М., 1993
9. Корухов Ю.Г. Трасологическая диагностика. Метод. Пособ. для экспертов.-М.:ВНИИСЭ,1983.
10. Майлис Н.П. Судебная трасология: учебник. Издательство "Экзамен". М., 2003.
11. Назначение и производство экспертиз: Пособ. для следователей, судей и экспертов. - М.: Юрическая литература, ВНИИСЭ, 1988.
12. Ненашев С.И., Хазиев Ш.Н. Трасологические экспертизы нетрадиционных следов человека: Метод. реком. - Барнаул: Алтайский ун-т, 1990.
13. Общее учение о методах судебной экспертизы: Сб. науч. тр. ВНИИСЭ.- М., вып.28, 1977.
14. Поташник С.И. Криминалистическая экспертиза замков. - М.: ЦНИИСЭ, 1969.
15. Сегай М.И. Трасологическая экспертиза по исследованию различных предметов. М., 1973.
16. Снетков А.Д., Винниченко Н.Ф., Житников В.С., Зинин Д.М., Овсянникова М.Н.Криминалистическое описание человека. Справочное пособие. Под ред. В.Д.Снеткова ВНИИ МВД 1984.
17. Судебно-трасологическая экспертиза: Общая часть. Учеб.-метод. пособ. - М.: ВНИИСЭ, вып. 1, 1972.
18. Судебно-трасологическая экспертиза: Экспертиза следов зубов, ног; следов транспортных средств; следов животных, используемых и качестве транспортных средств. Учеб.-метод. пособ. - М.: ВНИИСЭ, вып. 3, 1972.
19. Судебно-трасологическая экспертиза: Экспертиза следов орудий и инструментов, экспертиза замков и пломб. Учеб.-метод. пособ. - М.: ВНИИСЭ, вып. 4: 1973.
20. Судебно-трасологическая экспертиза изделий, изготовленных с использованием швейных машин. Мет.пос. для экспертов. ВНИИСЭ. М., 1988.
21. Тахо-Годи Х.М. Криминалистическое исследование одежды: Пособ. - М.: ВНИИСЭ, 1971.
22. Трасологические методы исследования микроследов и микрочастиц: Метод. пособ. для экспертов. - М.: ВНИИСЭ, 1987.
23. Шляхов А.Р. Судебная экспертиза: организация и проведение. - М.: Юрическая литература, 1979.
24. Эйсман А.А. Заключение эксперта (структура и научное обоснование). - М.: Юрическая литература, 1967.
25. Экспертная криминалистическая идентификация. Вып 2. Специальные методы и частные методы экспертно-криминалистической идентификации. ФЦСЭ РФ. М., 1996.

### B. Sözlüklər:

B. Словаря:

26. Azərbaycan Sovet Ensiklopediyası. I-X cildlər. Bakı, 1976-1987.
27. Azərbaycan dilinin izahlı lüğəti. I-IV cildlər. Bakı, 2006.
28. Azərbaycan dilinin orfoqrafiya lüğəti. Bakı, 2004.
29. Soyuq silahın kriminalistik ekspertizası üzrə xüsusi terminlərin izahlı sözlüyü. Bakı, 2008.
30. Soyuq silahın kriminalistik ekspertizası üzrə Azərbaycanca-rusca sözlük. Русско-Азербайджанский словарь по криминалистической экспертизе холодного оружия. Bakı, 2008.
31. Məhkəmə-ballistik ekspertizası üzrə xüsusi terminlərin izahlı sözlüyü. Bakı, 2009.
32. Məhkəmə-ballistik ekspertizası üzrə Azərbaycanca-rusca sözlük. Русско-Азербайджанский словарь по судебно-баллистической экспертизе. Bakı, 2009.
33. Русско-Азербайджанский словарь терминов по технологии машиностроения. Баку, 1958
34. Русско-Азербайджанский словарь терминов по электротехнике. Баку, 1958.
35. Русско-Азербайджанский словарь терминов по строительству. Баку, 1958.
36. Краткий русско-Азербайджанский военный словарь. Баку, Гянджлик, 1975.